

Məhsulun adı	Buraxılış forması	Miqdar	Təsiredici maddələr (miqdarı göstərilməklə)	Köməkçi maddələr	İstehsalçı şirkət	İstehsalçı ölkə	Ray tarixi	Ray	Ekspertiza nəticəsi
100% Whey Gold Standart	toz	454 q	Essential Amino Acids (EAAs) (Tryptophan, Valine, Threonine, Isoleucine, Leucine, Lysine, Phenylalanine, Methionine) - 11 g, Conditionally Essential Amino Acids (CAAs)(Arginine, Cystine, Tyrosine, Histidine, Proline, Glutamine, Glutamic acid) - 7,7 g, Nonessential Amino Acids (NAAs) (Aspartic Acid, Serine, Glycine, Alanine) - 5,3 g	Natural and Artificial Flavours, Citric acid, Sucralose, FD&C red #40, Lactase, Lecithin	Optimum Nutrition	ABŞ	01.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş 100% Whey Gold Standart (toz 454 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Acerola	Çeynəmə tablet	1	Acerola fruit powder - 420 mg	Sucrose (sugar), Fructose, Cotton seed oil hydrogenated, Corn starch, Calcium stearate, Silicon dioxide, Water, Black currant powder, Exotic fruit flavor, Sour cherry powder, Rose hip peel dry extract, Pepper extract	DR.Dünner AG	İsveçrə	15.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Acerola (çeynəmə tablet, N 60) adlı məhsul C vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Activline Vitamin C	Fişıldayan tablet	20	Vitamin C - 240 mg	Citric acid, Sodium hydrogen carbonate, Inulin, Flavouring, Starch, Sweetener sodium cyclamate, Sweetener sodium saccharin, Colouring E110, Colouring E122, Colouring E132	Dr.B.Scheffler Nanchf.GmbH&Co. KG	Almaniya	18.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Activline Vitamin C (fişıldayan tablet №20) adlı məhsul vitamin C-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Aksiron	Kapsul	3	Dəmir sulfat-80 mq,Fol turşusu-400 mq,Vitamin B12-5 mq,Vitamin C-60 mq	Təbii aromatik maddələr,magnesium stearat	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	18.03.2019	Xitam verilən müraciətlər	Ekspertizanın bir qismi laboratoriya sınaqlarından ibarət idi və müəyyən olmuşdur ki, məhsulun tərkibi normativ sənədlərdə göstərilənlərlə uyğun gəlməyir(sulfatlara aid qeyri məqbul test alınmışdır; C vitamininin miqdarı 1 kapsulda 9.0 mq kimi təyin olunmuşdur) İstifadə üzrə təlimat və qablaşdırmanın üzərində dəmir sulfatın miqdarı 80 mq göstərilirdiyi halda, normativ sənəddə 100 mq kimi göstərilib, deməli burada neçə miqdarın göstərilməsi aydın deyil. İstifadə üzrə təlimatda məhsulun 1-2 dəfə qəbulu tövsiyə olunur və məhsul 2 dəfə gündə qəbul olunduğu halda birinci üç ingredient gündəlik istehlakın yuxarı yol verilən həddini aşır, bu da BFMQƏ-lərin tərkibinə uyğun deyil. İstifadə üzrə təlimatda "farmakoloji xüsusiyyətlərinin ləğv olunması zəruridir. Belə ki BFMQƏ-lər bu xüsusiyyətə malik deyil.
Aksomed	Kapsul	2 x 10	Cytidine - 5 - monophosphate disodium salt - 100 mg, Uridine - 5 - monophosphate disodium salt - 100 mg, Vitamin B6 (Pyridoxine hydrochloride) - 3 mg, Vitamin B12 (Cyanocobalamin) - 2.5 mcg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Gelatine, Iron oxide, Titanium dioxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	07.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Aksomed (kapsul №20) adlı məhsul sinir-sistemi xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
All-IN-One Hyperbolic Mass (french vanilla)	toz	2 kq	Vitamin A – 643 mcg, Vitamin B1 – 1 mg, Vitamin B2 - 1 mg, Nicotinamide – 11 mg, Vitamin B6 – 1.2 mg, Folic acid – 280.8 mcg, Vitamin B12 – 1.7 mcg, Biotin – 20.2 mcg,Panthenic acid – 4 mg, Vitamin C – 68 mg, Vitamin D – 10.1 mcg, Vitamin E – 11 mg, Calcium - 176 mg, Chromium – 124.3 mcg, Iron – 10 mg, Magnesium – 77 mg, Phosphorus – 430 mg, Zinc-2 mg, Hyperbolic hard - gainer stack (Creabolic stack (Creatine monohydrate, Di-creatine maleate, L-glycine) – 10.13 g, mTOR Activator (BCAA, HMB (Beta-hydroxy beta-methylbutyrate), Taurine, Glutamine AKG, L-glutamine) – 1.12 g, Hyper volumax (Dextrose monohydrate, Beta-alanine) – 18.11 mg, Test elevator (Avena Sativa) – 100 mg	Maltodextrin, Skimmed milk powder, Coconut oil powder, Cocoa powder, Fructose, Flavouring, Xanthan gum, Sucralose, Lactase, Soya lecithin	USN (PTY) LTD	Cənubi Afrika Respublikası	01.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş All-IN-One Hyperbolic Mass (french vanilla) (toz 2 kq) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
AndroDoz	Kapsul	3 x 20	L-arginin keto qlutarat - 200 mq, L-karnitin - 70 mq, Koenzim Q10 -10% - 30 mq, Karnozin - 25 mq, Vitasil -Se (Selen - 8.5 mq) - 20 mq, Biyan ekstraktı (Qlissirizin turşusu - 1.2 mq) - 10 mq, Sink premiksi (Sink - 1.2 mq) - 5 mq, Vitamin E 50% - 1.7 mq, Vitamin A - 0.1 mq	Laktoza	FarmVilar MMC	Rusiya	27.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş AndroDoz (kapsul №60) adlı məhsul kişilərdə reproduktiv funksiyaları effektiv şəkildə artırmağa kömək edən BFMQƏ olub, məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş "Qidaya bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi"yazısı ilə əvəz edilməsi, "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz", "Tövsiyə edilən sutkalıq dozaları keçməyin", "BFMQƏ normal qidalanmanı əvəz etmir" yazılarının qeyd edilməsi zəruridir.Həmçinin, idaxı zamanı qablaşma üzərində xarici dildə olan yazıların təqdim edilmiş stikerə uyğun olaraq Azərbaycan dilində qeyd edilməsi zəruridir.

AndroDoz	Kapsul	3 x 20	L-arginin keto qlutarat - 200 mq, L-karnitin - 70 mq, Koenzim Q10 - 10% - 30 mq, Karnozin - 25 mq, Vitasil-Se (Selen - 8.5 mkg) - 20 mq, Biyan ekstrakti (Qlissirizin turşusu - 1.2 mq) - 10 mq, Sink premiksi (Sink - 1.2 mq) - 5 mq, Vitamin E 50% - 1.7 mq, Vitamin A - 0.1 mq	Laktoza	FarmVilar MMC	Rusiya	27.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş AndroDoz (kapsul №60) adlı məhsul kişilərdə reproduktiv funksiyanı effektiv surətdə artırmağa kömək edən BFMQƏ olub, məhsulun tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə bərdəfəlik görə də mən və s. İstifadə deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş "Qıdaya bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi, "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz", "Təvsiyə edilən sutkalıq dozaları keçməyin", "BFMQƏ normal qidalanmanı əvəz etmir" yazılarının qeyd edilməsi zəruridir. Həmçinin, idaxl zamanı qablaşma üzərində xarici dildə olan yazıların təqdim edilmiş stikerə uyğun olaraq Azərbaycan dilində qeyd edilməsi zəruridir.
Aqua C Hydro 2.0	xaricə istifadə üçün məhlul	2.0 ml	Sodium hyaluronate 20 mg	Aqua, Sodium chloride, Sodium phosphate dibasic dihydrate, Sodium phosphate monobasic monohydrate	BNC Korea İNC	Cənubi Koreya	06.03.2019	Müsbət	Aqua C Hydro 2.0, xaricə istifadə üçün gel, 2 ml, əvvəlcədən doldurulmuş şprisə N3, adlı məhsul üz dərisinin nəmləndirilməsi üçün təvsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Aqua C Hydro 2.0	xaricə istifadə üçün məhlul	2.0 ml	Sodium hyaluronate 20 mg	Aqua, Sodium chloride, Sodium phosphate dibasic dihydrate, Sodium phosphate monobasic monohydrate	BNC Korea İNC	Cənubi Koreya	06.03.2019	Müsbət	Aqua C Hydro 2.0, xaricə istifadə üçün gel, 2 ml, əvvəlcədən doldurulmuş şprisə N3, adlı məhsul üz dərisinin nəmləndirilməsi üçün təvsiyə olunan kosmetik vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Artifar	Şərbət	100 ml	Artichoke leaf dry extract 4:1 (Cynara scolymus) - 3000 mg, Milk Thistle seed dry extract 4:1 (Silybum marianum) - 700 mg, Dandelion root dry extract 4:1 (Taraxacum officinale) - 1000 mg, Choline bitartrate - 2000 mg	Sugar, Quince juice, Sodium benzoate, Purified water	Solepharm Pharmaceuticals Ltd	Latviya	15.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Artifar (şərbət, № 100 ml) adlı məhsul qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırmaq üçün təvsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişlərinə görə də mən və s. İstifadə deyil. Qeyd: Qablaşma üzərində və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş "Silimarın ekstraktı" yazısının tərkibə aid sənədə uyğun olaraq xarici dildə "Milk Thistle dry extract", Azərbaycan dilində "Ala qanqal bitkisi ekstraktı" kimi qeyd edilməsi zəruridir. Belə ki, qeyd edilən silimarın adı çəkilən bitkinin ehtiva etdiyi maddədir. Həmçinin, istifadə üzrə təlimatda istifadə qaydasında yaş həddinin (böyüklərə) qeyd edilməsi zəruridir.
Artifar	Kapsul	(2x15)	Artichoke leaf dry extract 4:1 (Cynara scolymus) - 150 mg, Milk Thistle seed dry extract 4:1 (Silybum marianum) - 35 mg, Dandelion root dry extract 4:1 (Taraxacum officinale) - 40 mg, Choline bitartrate - 100 mg, L-methionine - 20 mg	Fibrex, Gelatine	Solepharm Pharmaceuticals Ltd	Latviya	15.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Artifar (kapsul, № 30) adlı məhsul qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırmaq üçün təvsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişlərinə görə də mən və s. İstifadə deyil. Qeyd: Qablaşma üzərində və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş "Silimarın ekstraktı" yazısının tərkibə aid sənədə uyğun olaraq xarici dildə "Milk Thistle dry extract", Azərbaycan dilində "Ala qanqal bitkisi ekstraktı" kimi qeyd edilməsi zəruridir. Belə ki, qeyd edilən silimarın adı çəkilən bitkinin ehtiva etdiyi maddədir. Həmçinin, istifadə üzrə təlimatda istifadə qaydasında yaş həddinin (böyüklərə) qeyd edilməsi zəruridir.
Artifar	Şərbət	100 ml	Artichoke leaf dry extract 4:1 (Cynara scolymus) - 3000 mg, Milk Thistle seed dry extract 4:1 (Silybum marianum) - 700 mg, Dandelion root dry extract 4:1 (Taraxacum officinale) - 1000 mg, Choline bitartrate - 2000 mg	Sugar, Quince juice, Sodium benzoate, Purified water	Solepharm Pharmaceuticals Ltd	Latviya	15.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Artifar (şərbət, № 100 ml) adlı məhsul qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırmaq üçün təvsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişlərinə görə də mən və s. İstifadə deyil. Qeyd: Qablaşma üzərində və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş "Silimarın ekstraktı" yazısının tərkibə aid sənədə uyğun olaraq xarici dildə "Milk Thistle dry extract", Azərbaycan dilində "Ala qanqal bitkisi ekstraktı" kimi qeyd edilməsi zəruridir. Belə ki, qeyd edilən silimarın adı çəkilən bitkinin ehtiva etdiyi maddədir. Həmçinin, istifadə üzrə təlimatda istifadə qaydasında yaş həddinin (böyüklərə) qeyd edilməsi zəruridir.
Artifar	Kapsul	(2x15)	Artichoke leaf dry extract 4:1 (Cynara scolymus) - 150 mg, Milk Thistle seed dry extract 4:1 (Silybum marianum) - 35 mg, Dandelion root dry extract 4:1 (Taraxacum officinale) - 40 mg, Choline bitartrate - 100 mg, L-methionine - 20 mg	Fibrex, Gelatine	Solepharm Pharmaceuticals Ltd	Latviya	15.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Artifar (kapsul, № 30) adlı məhsul qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırmaq üçün təvsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişlərinə görə də mən və s. İstifadə deyil. Qeyd: Qablaşma üzərində və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş "Silimarın ekstraktı" yazısının tərkibə aid sənədə uyğun olaraq xarici dildə "Milk Thistle dry extract", Azərbaycan dilində "Ala qanqal bitkisi ekstraktı" kimi qeyd edilməsi zəruridir. Belə ki, qeyd edilən silimarın adı çəkilən bitkinin ehtiva etdiyi maddədir. Həmçinin, istifadə üzrə təlimatda istifadə qaydasında yaş həddinin (böyüklərə) qeyd edilməsi zəruridir.

Artiql	Kapsul	(3x10)	Dry extract from Artichoke leaf (Cynara scolymus) - 300 mg with 2.5% cynarin, Glycyrrhizin 30 mg	Gelatin, Microcrystalline cellulose, Vegetal magnesium stearate, Colloidal silicon dioxide	Laboratoarele Remedia S.R.L	Rumuniya	11.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Artiql (kapsul, № 30) adlı məhsul qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dəmən vasitəsidir. Qeyd:Qablaşma üzərində qeyd edilmiş "Qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
Artiql	Kapsul	(3x10)	Dry extract from Artichoke leaf (Cynara scolymus) - 300 mg with 2.5% cynarin, Glycyrrhizin 30 mg	Gelatin, Microcrystalline cellulose, Vegetal magnesium stearate, Colloidal silicon dioxide	Laboratoarele Remedia S.R.L	Rumuniya	11.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Artiql (kapsul, № 30) adlı məhsul qaraciyərin funksional fəaliyyətini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dəmən vasitəsidir. Qeyd:Qablaşma üzərində qeyd edilmiş "Qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
BCAA G-Force JAR lemon-Grapefruit	toz	300 q	L-leucine – 3.5 g, L-glutamine – 2 g, L-valine – 1 g, L-isoleucine – 0.5 g	Maltodextrin, Citric acid, Aromas, Sucralose, Colour – beta-caratone	TREC NUTRITION Sp. z o.o.,	Poşa	12.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş BCAA G-Force JAR lemon-Grapefruit (toz 300 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Ben-Ofto	Kapsul	(3x10)	Taurine - 200 mg, Lutein - 10 mg, Zeaxanthin - 3 mg, Crocus sativus L. Extract - 30 mg, Rethinol palmitate (Vitamin A) - 1.5 mg	Cornstarch, Natural gelatin capsules, Microcrystalline cellulose	İmhotep İlaç Kozmetik və Gida Tic. Ltd. Şti	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ben-Ofto (kapsul №30) adlı məhsul görməni yaxşılaşdırmaq üçün nəzərdə tutulan vitamin və vitaminebenzər maddələrin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Ben-Ofto	Kapsul	(3x10)	Taurine - 200 mg, Lutein - 10 mg, Zeaxanthin - 3 mg, Crocus sativus L. Extract - 30 mg, Rethinol palmitate (Vitamin A) - 1.5 mg	Cornstarch, Natural gelatin capsules, Microcrystalline cellulose	İmhotep İlaç Kozmetik və Gida Tic. Ltd. Şti	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ben-Ofto (kapsul №30) adlı məhsul görməni yaxşılaşdırmaq üçün nəzərdə tutulan vitamin və vitaminebenzər maddələrin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
BenoKard	Kapsul	(3 x 10)	L-Carnitine - 500 mg, Coenzyme Q10 - 100 mg, Taurine - 100 mg, Vitamin B6 - 5 mg	Cornstarch, Micro crystal cellulose, Natural gelatin capsules	İmhotep İlaç Kozmetik və Gida Tic. Ltd. Şti	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş BenoKard (kapsul №30) adlı orqanizmin metabolik proseslərinin yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
BenoKard	Kapsul	(3 x 10)	L-Carnitine - 500 mg, Coenzyme Q10 - 100 mg, Taurine - 100 mg, Vitamin B6 - 5 mg	Cornstarch, Micro crystal cellulose, Natural gelatin capsules	İmhotep İlaç Kozmetik və Gida Tic. Ltd. Şti	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş BenoKard (kapsul №30) adlı orqanizmin metabolik proseslərinin yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Bergwacholder Mountain Juniper	pasta	470 q	Juniper extract - 12%	Glucose syrup, Sugar, Water, Citric acid	Oswald Nahrungsmittel Gmb	İsveçrə	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Bergwacholder Mountain Juniper (pasta 470 q) adlı məhsul sinir, tənəffüs, sidik-ifrazat və immun sisteminin funksiyalarını dəstəkləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Best-D3	Damcı	10 ml	Vitamin D3 - 50000 IU (2 damcı - 10 mcg (200 IU), Vitamin E - 0.001 mg	Flax seed oil	CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiyə	16.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Best-D3 (məhlul 10 ml) adlı məhsul Vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Best-D3	Damcı	10 ml	Vitamin D3 - 50000 IU (2 damcı - 10 mcg (200 IU), Vitamin E - 0.001 mg	Flax seed oil	CosmoActive Kozmetik San. Ve Tic.Ltd.Şti	Türkiyə	16.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Best-D3 (məhlul 10 ml) adlı məhsul Vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Bifidion	toz	750 mg x 14	Fructooligosaccharide - 120 mg, Lactobacillus acidophilus - 10 mg (2 x 109 kob), Bifidobacterium bifidum - 10 mg (2 x 109 kob)	Mannitol (E 421), Strawberry flavor	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Təbii Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	04.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Bifidion (saşe, №14 x 750 mg toz) adlı məhsul bağırsağ mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dəmən vasitəsidir. Qeyd: Qablaşma üzərində "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası" 5-ci bəndinin Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblərinə uyğun olaraq məhsulun tərkibində olan təsiredici və köməkçi maddələrin miqdarının "1 səşədə" qeyd edilməsi zəruridir.

Bifidion	toz	750 mg x 14	Fructooligosaccharide - 120 mg, Lactobacillus acidophilus - 10 mg (2 x 109 kob), Bifidobacterium bifidum - 10 mg (2 x 109 kob)	Mannitol (E 421), Strawberry flavor	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiye	04.03.2019	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Bifidion (saşe, №14 x 750 mg toz) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiyik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə də mənfi vasifəsidir.</p> <p>Qeyd: Qablaşma üzərində "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası" 5-ci bəndinin Bioloji fəallığa malik qida əlavələrinin qablaşdırılmasına dair tələblərinə uyğun olaraq məhsulun tərkibində olan təsiredici və köməkçi maddələrin miqdarının "1 sasedə" qeyd edilməsi zəruridir.</p>
Bifilac	Tablet	2 x 10	Probiotik qarışıq-100 mq,Lactobacillus acidophilus- 500 mln KƏV,Bifidobacterium bifidum- 300 mln KƏV,Enterococcus faecum-200 mln KƏV,İnulin-100 mq,Vitamin C-50 mq,Exinaseya cövhəri-50 mq	maltodekstrin, stearin turşusu (bitki mənşəli), silikon dioksid və jelatin	MedPharma, spol.s.r.o	Çex respublikası	15.03.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bifilac(tablet N 20) adlı məhsul probiotiklərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasifəsidir.</p>
Biolectra Magnesium Direct Lemon	limon dadlı mikrogranullar	10 q x 20	Magnesium oxide, heavy 535,0 mg (corresp. to 300 mg Mg2+)	Sodium citrate, sorbitol, citric acid, sodium carboxymethyl cellulose, flavour lemon, aspartame, magnesium stearate, sodium cyclamate	Hermes Arzneimittel GmbH	Almaniya	01.03.2019	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Biolectra Magnesium Direct Lemon (saşe, № 20) adlı məhsul maqnezium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd1: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bölməsində yaş həddinin (14 yaşdan yuxarı və böyüklər), "Dərman vasitəsi deyil", "Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz" yazılarının qeyd edilməsi, "Diyetik əlavə və dobvarka" yazılarının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi və "Əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir. İdخال zamanı qablaşma üzərində olan yazıların stikerə uyğun olaraq verilməsi və stiker üzərində qeyd edilmiş "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.</p> <p>Qeyd 2: İstehsalçı şirkətin adı və ünvanında texniki səhvə yol veriliyi üçün tərəfimizdən öncə verilmiş rəy dəyişdirilir.</p>
Biolectra Magnesium Direct Orange	portağal dadlı mikrogranullar	1 q x 20	Magnesium oxide, heavy 535,0 mg (corresp. to 300 mg Mg2+)	Sodium citrate, sorbitol, citric acid, sodium carboxymethyl cellulose, flavour orange, aspartame, magnesium stearate, sodium cyclamate	Hermes Arzneimittel GmbH	Almaniya	01.03.2019	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Biolectra Magnesium Direct Orange (saşe, № 20) adlı məhsul maqnezium mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyildir. Belə ki, məhsulun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları istehlakın yol verilən maksimal istifadə həddini aşmır. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bölməsində yaş həddinin (14 yaşdan yuxarı və böyüklər), "Dərman vasitəsi deyil", "Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz" yazılarının qeyd edilməsi, "Diyetik əlavə və dobvarka" yazılarının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi və "Əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir. İdخال zamanı qablaşma üzərində olan yazıların stikerə uyğun olaraq verilməsi və stiker üzərində qeyd edilmiş "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.</p> <p>Qeyd 2: İstehsalçı şirkətin adı və ünvanında texniki səhvə yol veriliyi üçün tərəfimizdən öncə verilmiş rəy dəyişdirilir.</p>
Bianex (Biyaneks)	Tablet	3 x 10	Succinic acid - 300 mq, Vitamin B16 - 100 mq, Lycopene - 5 mq	Microcrystalline cellulose, Silicon dioxide, Magnesium stearat	Joker Qida San.Ülusalərarası İc və Dış Tic.LTD. Şti	Türkiye	17.03.2019	Müsbət	<p>Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Bianex /Biyaneks (tablet № 30) adlı məhsul antioksidant, metabolizmi tənzimləyən və immun sisteminin fəalliyətini yaxşılaşdırıcı vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapiyik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasifəsidir.</p> <p>Qeyd:İstifadə üzrə təlimatda "farmakoloji xüsusiyyətləri" yazısı "məhsulun xüsusiyyətləri" yazısı ilə əvəz olunsun; rəyde göstərilən "saxlanılma şəraiti" əlavə olunsun; "Dərman vasitəsi deyildir"; "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozanı keçməyin"; "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Uşaqların oti çatmayan yerdə saxlayın"; "Hamilik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkim məsləhətləşin" yazıları əlavə olunsun</p>

Biyonex (Biyaneks)	Tablet	3 x 10	Succinic acid - 300 mq, Vitamin B16 - 100 mq, Lycopene - 5 mq	Microcrystalline cellulose, Silicon dioxide, Magnesium stearat	Joker Qida San.Uluslararası İc ve Dış Tic.LTD. Şti	Türkiye	17.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Biyanex /Biyaneks (tablet № 30) adlı məhsul antioksidant, metabolizmi tənzimləyən və immun sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil. Qeyd:İstifadə üzrə təlimatda "farmakoloji xüsusiyyətləri" yazısı "məhsulun xüsusiyyətləri" yazısı ilə əvəz olunsun; rəyde göstərilən "saxlanılma şəraiti" əlavə olunsun;"Dərman vasitəsi deyildir";"Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz";"Tövsiyə edilən sutkalıq dozaları keçməyin";"BFMQƏ normal qidalanmanı əvəz etmir";"Uşaqların əli çatmayan yerdə saxlayın"; "Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazıları əlavə olunsun.
Body compliment Chromlipaza (Xromlipaza)	Tablet	1	Momordica charantia extract - 350 mg, Cinnamomum verum extract - 99 mg, Eleutherococcus senticosus (Eleutheroside B+E - 20 mg) - 50 mg, Chromium picolinate (Chromium - 120 mcg) - 1 mg	Starch, Microcrystalline cellulose, Lactose, Calcium stearate	Muassir sağlamlıq laboratoriyası MMC	Rusiya	13.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Body compliment Chromlipaza (Xromlipaza) (tablet № 60) adlı məhsul xrom minerali və eleuterozidlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Bone Baby	Şərbət	150 ml	Calcium - 300 mg, Magnesium - 150 mg, Zinc - 6 mg, Vitamin D3 - 3.6 mcg	Deionized water, Glycerol, Sugar, Polyvinylpyrrolidone, Microcrystalline cellulose, Xanthan gum, Macrogol-glycerolhydroxylstearate, Banana flavor, Asatim herbal extract	Vefa İlaç San. ve Tic. Ltd. Şti	Türkiye	06.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Bone Baby (şərbət 150 ml) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Boneforce	Kapsul	1	Collagen type II – 500 mg, Glucosamine sulfate – 500 mg, Chondroitin sulfate – 200 mg, Methylsulfonylmethane – 150 mg, Serratiopeptidase – 30 mg, Hyaluronic acid – 30 mg, Ascorbic acid – 50 mg, Manganase – 5 mg	Cornstarch, Gelatin	Vega İlaç Koz.Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiye	12.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Boneforce (kapsul №60) adlı məhsul dayaq-hərəkət sisteminin funksional fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Boogieman Jar Candy Flavour	toz	300 q	Beta-Alanine - 5000 mg, Citruline Malate - 5000 mg (L-Citruline-2800 mg) L-Arginine Alphaketoglutarate - 3000 mg (L-Arginine-1950 mg), Taurin - 2000 mg, L-Tyrosine - 1500 mg, Caffein Anhydrous - 300 mg, Alpha Lipoic Acid - 200 mg, L-Theanine-200 mg, korean Ginseng extract - 150 mg (ginsenosides - 15 mg), Magnesium - 125 mg, Reseroot extract - 100 mg (rosavin - 3 mg), Niacine - 50 mg, Thiamine - 40 mg, Vitamin B6 - 10 mg, Vitamin B12 - 100 mcg	Silicon dioxide, Candy flavour, Maltodextrin, Cellulose gum, Xanthan gum, Sucralose, Sodium cyclamate, Sodium saccharinate	TREC NUTRITION Sp. z o.o.,	Polşa	12.03.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Boogieman Jar Candy Flavour (toz 300 q) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Taurine (maksimum yol verilən həddi 1200 mq-dir), Vitamin B6 (maksimum yol verilən həddi 6 mq-dir), Thiamin (maksimum yol verilən həddi 5 mg), Vitamin B12 (maksimum yol verilən həddi - 9 mcg), Caffein (maksimum yol verilən həddi 200 mg), Alpha Lipoic Acid (maksimum yol verilən həddi 100 mg) maddələrinin miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir.
Brausetabletten Multivitamin	Fışıldayan tablet	1	Vitamin A – 400 mg RE, Vitamin B1 - 1.1 mg, Vitamin B2 - 1.4 mg, Vitamin B6 - 1.4 mg, Vitamin B12 - 2.5 mg, Vitamin C - 80 mg, Vitamin D – 5 mg, Vitamin E - 12 mg a-TE, Vitamin K1 – 75 mg, Fol turşusu– 200 mg, Biotin - 50 mg, Niacin - 16 mg,Pantoten turşusu - 6 mq, Fosfor-105 mg, Xrom-40 mq.Yod 100 mq, Molibden 50 mq,Selen-27, 5 mg və digərləri	göstərilməyib	Dirk Rossmann GmbH	Almaniya	16.03.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Brausetabletten Multivitamin (fışıldayan tablet № 20) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi, immun sisteminə möhkəmləndirən vasitə kimi tövsiyə olunur, tərkibində olan əksər ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşır və öz tərkibi və istifadə qaydalarına görə də mənfi vasitə deyil. Qeyd 1:Vitamin və mineralların gündəlik istehlak miqdarlarını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən 24.01.14-cü il tarixində təsdiq olunmuş "Təbii mənşəli preparatların dərman vasitələrinə aid olmasını müəyyənləşdirmək məqsədilə ekspertizasının aparılmasına dair metodiki tövsiyələri"nin tələblərinə əsasən müəyyən edilmişdir. Qeyd 2: Məhsul dair tam məlumat təqdim olunmayıb;tərkibdə olan bəzi ingredientlərin adı alman dilində verilmişdir və bu səbəbdən onların miqdarını BFMQƏ-ə uyğun olmasını müəyyən etmək mümkün olmamışdır (vapnik,horcik,mineralni latky,stopove prvky və digərləri), məhsulun köməkçi vasitələr, saxlanılma şəraiti, eks göstərişlər göstərilməyib.Sonradan təqdim olunmuş qablaşma üçün nəzərdə tutulmuş və təsdiq olunmamış stikerdə göstərilmiş qəbul qaydası ilə istifadə üzrə təlimatda olan məlumat, uyğunlaşdırılmışdır.
Broncholife	Şərbət	120 ml	Linden (Tilia cordata) flowers extract - 200 mg, Althea officinalis root extract - 100 mg, Thymus vulgaris herb extract - 100 mg	Xanthan gum, Potassium sorbate, Glycerol, Sucralose, Citric acid, Purified water	Koç Pharmaceuticals Co.Ltd	Türkiye	12.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Broncholife (şərbət, 120 ml) adlı məhsul kəskin və xroniki respirator xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.

Cal Devit	Şərbət	125 ml	Calcium Carbonate - 300 mg, Elemental Calcium - 120 mg, Vitamin D3 - 200 IU, Magnesium Hydroxide - 10 mg, Zinc - 3 mg	Water, Citric Acid monohydrate, Potassium Sorbate, Sodium Benzoate, Raspberry flavor, Guar Gum, Sucralose, Glucose	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	04.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Cal Devit (şərbət 125 ml) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkiblə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Cal Devit	Şərbət	125 ml	Calcium Carbonate - 300 mg, Elemental Calcium - 120 mg, Vitamin D3 - 200 IU, Magnesium Hydroxide - 10 mg, Zinc - 3 mg	Water, Citric Acid monohydrate, Potassium Sorbate, Sodium Benzoate, Raspberry flavor, Guar Gum, Sucralose, Glucose	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	04.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Cal Devit (şərbət 125 ml) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkiblə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Calmingsed	Kapsul	(3x10)	Magnesium oxide (Magnesium 60%) - 333.33 mg, Passiflora incarnata extract - 100 mg, Melissa officinalis extract - 100 mg, Crataegus sp.extract - 100 mg, Pyridoxin hydrochloride (Vitamin B6 82%) - 2.43 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Gelatine	Medicure İlaç Sənayi və Ticarət Ltd. Şti	Türkiyə	15.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Calmingsed (kapsul, N 30) adlı məhsul mərkəzi-sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun istifadə qaydasında "18 yaşdan yuxarı şəxslərə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir. Belə ki, məhsulun tərkibində olan Crataegus (Yemişan) bitkisinin preparatları Avropa Dərman Agentliyinin (EMA) tövsiyələrinə əsasən 18 yaşdan tövsiyə olunur. Həmçinin, "göstərişlər" bəndində uşaqlar üçün qeyd edilmiş tövsiyələrin ləğv edilməsi zəruridir.
Calmingsed	Kapsul	(3x10)	Magnesium oxide (Magnesium 60%) - 333.33 mg, Passiflora incarnata extract - 100 mg, Melissa officinalis extract - 100 mg, Crataegus sp.extract - 100 mg, Pyridoxin hydrochloride (Vitamin B6 82%) - 2.43 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Gelatine	Medicure İlaç Sənayi və Ticarət Ltd. Şti	Türkiyə	15.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Calmingsed (kapsul, N 30) adlı məhsul mərkəzi-sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bircəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Məhsulun istifadə qaydasında "18 yaşdan yuxarı şəxslərə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir. Belə ki, məhsulun tərkibində olan Crataegus (Yemişan) bitkisinin preparatları Avropa Dərman Agentliyinin (EMA) tövsiyələrinə əsasən 18 yaşdan tövsiyə olunur. Həmçinin, "göstərişlər" bəndində uşaqlar üçün qeyd edilmiş tövsiyələrin ləğv edilməsi zəruridir.
Cartisin	Daxilə qəbul üçün məhlul	100 ml	L - Carnitine - 500 mg	Sucrose, Liquid Glucose, Sodium Methyl Paraben, Sodium Propyl Paraben, Sodium Benzoate, Bronopol, Saccharin Sodium, Citric Acid, Flavour Sweet Orange	Geego Labs Pvt. Ltd.	Hindistan	14.03.2019	Xitam verilən müraciətlər	□ "Vitamer" MMC-nin 23.01.2019-cü il tarixli məktubuna cavab olaraq bildiririk ki, Hindistanın "Geego Labs Pvt. Ltd." şirkətinin istehsalı olan 1502seriyalı Cartisin (məhlul 100 ml) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda köməkçi maddə kimi bronopol istifadə olunmuşdur ki, bəynəlxalq tələblərə əsasən bu maddə yalnız kosmetik və gigiyenik vasitələrin tərkibində köməkçi maddə kimi istifadə oluna bilər və daxilə qəbul olunan məhsullarda istifadəsi yol verilməzdir. (Handbook of Pharmaceutical Excipients)□ Göstərilən uyğunsuzluqları nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkündür deyildir. Bu səbəbdən qeyd olunan məhsulun nümunəsinin istifadəsi məqsəduyğun hesab olunmur.
Defaktor D	Daxilə qəbul üçün məhlul	30 ml	Vitamin D3 (1 MIU/g) – 0.00263 g	MCT oil - 28.39 g	Biofaktor Sp.z.o.o	Polşa	15.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Defaktor D (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası və dozası" bəndində "1-4 yaş gündə 4 damcı, 4 yaşdan yuxarı uşaqlar və böyüklər gündə 6 damcı" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Dekol D3	Damcı	15 ml	Vitamin D3 - 50.000 IU (25 mg)	Vitamin E (E307) - 0,00045 g, Sunflower oil - 0,09 g	Santasiya İlaç Kozm. Med. İtr. Paz. Sağ. və İnş. Hizm. San. Tic. Ltd.	Türkiyə	06.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DEKOL D3 (daxilə qəbul üçün məhlul-damcı, 15 ml) adlı məhsul D3 vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Deluks	Daxilə qəbul üçün məhlul	10 ml	Vitamin D3 - 50 000 BV (1 damcı 200 BV)	Olive oil	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	15.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Deluks (daxilə qəbul üçün məhlul, 10 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.

Deluks	Daxilə qəbul üçün məhlul	10 ml	Vitamin D3 - 50 000 BV (1 damcı 200 BV)	Olive oil	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	15.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Deluks (daxilə qəbul üçün məhlul,10 ml) adlı məhsul D vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub,onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə də mənəvasifə deyil
Depovit New	Damcı	5 ml	Vitamin D3 - 50000 IU (1 ml-də 25 damcı, 1 damcıda isə 400 BV Vitamin D3 mövcuddur)	Olive oil, Butylated hydroxyanisole	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	18.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Depovit New (məhlul 5 ml №8) adlı məhsul Vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə də mənəvasifə deyil Qeyd: Qablaşma üzərində məhlulun 1millisində olan damcı sayının düzgün yazılması zəruridir (1 ml-də 25 damcı, 1 damcıda isə 400 BV Vitamin D3 mövcuddur)
Depovit New	Damcı	5 ml	Vitamin D3 - 50000 IU (1 ml-də 25 damcı, 1 damcıda isə 400 BV Vitamin D3 mövcuddur)	Olive oil, Butylated hydroxyanisole	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	18.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Depovit New (məhlul 5 ml №8) adlı məhsul Vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə də mənəvasifə deyil Qeyd: Qablaşma üzərində məhlulun 1millisində olan damcı sayının düzgün yazılması zəruridir (1 ml-də 25 damcı, 1 damcıda isə 400 BV Vitamin D3 mövcuddur)
Depronax	məhlul	15 ml	Cholecalciferol (vitamin D) - 50000 IU (1 ml (25 damcı) - 3333 IU)	Sunflower, Dimethyl paraben, Banana flavor, Aerosil 200	İmhotep İlaç Kozmetik və Gida Tic. Ltd. Şti	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Depronax (məhlul 15 ml) adlı məhsul Vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə də mənəvasifə deyil Qablaşma üzərində "tibbi vasitədir"ifadəsinin "bioloji fəallığa malik qida əlavəsi" ifadəsi ilə əvəzlənməsi, köməkçi maddə siyahısının qablaşma üzərində göstərilməsi mütləqdir.
Depronax	məhlul	15 ml	Cholecalciferol (vitamin D) - 50000 IU (1 ml (25 damcı) - 3333 IU)	Sunflower, Dimethyl paraben, Banana flavor, Aerosil 200	İmhotep İlaç Kozmetik və Gida Tic. Ltd. Şti	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Depronax (məhlul 15 ml) adlı məhsul Vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə də mənəvasifə deyil Qablaşma üzərində "tibbi vasitədir"ifadəsinin "bioloji fəallığa malik qida əlavəsi" ifadəsi ilə əvəzlənməsi, köməkçi maddə siyahısının qablaşma üzərində göstərilməsi mütləqdir.
Detoxic (Detoksik)	Kapsul	1	Apium graveolns extract(4:1) 100 mg;Extract of Phyllanthus emblica fruit(4:1) 50 mg;Extract of Centella asiatica leaves(5:1) 50 mg;Extract of Curcuma longa root(curcumin no less than 95 %) 5,0 mg.	Mikrokristain selluloza, Silikon dioksid, Titanium dioksid, Demir oksid,	Henel LLC	Rusiya	18.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Detoxic (Detoksik)(kapsul 300 mg,№) adlı məhsul parazitlar və qurd invazyasının profilaktika və müalicəsi üçün köməkçi vasitə kimi tövsiyə olunan bitki tərkibli BFMQƏ olub,onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil Qeyd:1)Qablaşmanın üzərində verilən məlumatın Azərbaycan dilində verilməsi vacibdir. 2)İstifadə üzrə təlimatda çox sayda texniki səhv və qablaşmanın üzərində olan məlumat ilə uyğunsuzluğu səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nin tələblərinə əsasən yenidən tərtib olunmalıdır və məhsula dair verdiyimiz rəyde göstərilən bəndlər burada öz əksini tapmalıdır.
Detoxic (Detoksik)	Kapsul	1	Apium graveolns extract(4:1) 100 mg;Extract of Phyllanthus emblica fruit(4:1) 50 mg;Extract of Centella asiatica leaves(5:1) 50 mg;Extract of Curcuma longa root(curcumin no less than 95 %) 5,0 mg.	Mikrokristain selluloza, Silikon dioksid, Titanium dioksid, Demir oksid,	Henel LLC	Rusiya	18.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Detoxic (Detoksik)(kapsul 300 mg,№) adlı məhsul parazitlar və qurd invazyasının profilaktika və müalicəsi üçün köməkçi vasitə kimi tövsiyə olunan bitki tərkibli BFMQƏ olub,onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil Qeyd:1)Qablaşmanın üzərində verilən məlumatın Azərbaycan dilində verilməsi vacibdir. 2)İstifadə üzrə təlimatda çox sayda texniki səhv və qablaşmanın üzərində olan məlumat ilə uyğunsuzluğu səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-nin tələblərinə əsasən yenidən tərtib olunmalıdır və məhsula dair verdiyimiz rəyde göstərilən bəndlər burada öz əksini tapmalıdır.
Detrivi	Damcı	30 ml	Vitamin D3 - 6000 IU	Water, Citric acid monohydrate, Potassium sorbate, Sodium benzoate, Raspberry flavor, Guar gum, Sucralose, Glucose	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Detrivi (daxilə qəbul üçün məhlul- damcı, 30 ml) adlı məhsul D vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə də mənəvasifə deyil

Detrivi	Damcı	30 ml	Vitamin D3 - 6000 IU	Water, Citric acid monohydrate, Potassium sorbate, Sodium benzoate, Raspberry flavor, Guar gum, Sucralose, Glucose	Vega İlaç Koz.Gıda İmalat San.Tic.Ltd.Şti	Türkiye	19.03.2019	Müsbet	Ekspertizaya teqdim olunmuş Detrivi (daxile qəbul üçün məhlul- damcı, 30 ml) adlı məhsul D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dəm an vasitəsi deyil.
Devitor	Damcı	30 ml	Vitamin D3 - 100 IU	Deionized water, Sugar, Glycerine, Koliphor RH-40, Sodium benzoate, Potassium sorbate, Citric acid monohydrate, Banana flavour	APHARMA SAĞLIK ÜRÜNLERİ A.Ş	Türkiye	18.03.2019	Müsbet	Ekspertizaya teqdim olunmuş Devitor (məhlul 30 ml) adlı məhsul Vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dəm an vasitəsi deyil.
D-Ferol	Damcı	10 ml	Vitamin D3 - 50000 IU (1 drops - 200 IU)	Olive oil, Butylated hydroxyanisole	Koç Pharmaceuticals Co.Ltd	Türkiye	06.03.2019	Müsbet	Ekspertizaya teqdim olunmuş D-Ferol (məhlul 10 ml) adlı məhsul Vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dəm an vasitəsi deyil.
Diktum Oral	Şərbət	150 ml	N-asetilsistein-100 mq, Sink-1,5 mq, Qrindeliya-62,5 mq, Kəlikotu-41,5 mq, Drosera-20,5 mq, Hedera-10,5 mq	Kaliyum sorbat, natrium benzoat, ksantan qətranı, natrium sitrat	BioDue Spa	İtaliya	11.03.2019	Müsbet	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən DİKTUM ORAL (şərbət, 150 ml) adlı məhsul yuxarı tənəffüs yollarının iltihabi prosesləri zamanı bəlgəmin ifrazını yaxşılaşdıran BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dəm an vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dəm an vasitəsi deyil. Qeyd:Qablaşdırma və istifadə üzrə təlimatda "qida əlavəsi" yazısı "bioloji fəallığa malik qida əlavəsi" ilə əvəz olunmalıdır; istifadə üzrə təlimatda saxlanılma şəraiti, "Tərkibində hər hansı komponentə qarşı yüksək həssaslıq" mətnli "əks göstericiləri" bəndləri artilmalıdır; "istifadə qaydaları"bəndinin əvəlinə "böyükklər" sözü əlavə olunsun; qablaşdırma "qida dəyəri" yazısı n n əvəz nə "ərkb" yazılıdır.
DİOSHA- Hard	inyeksiya üçün gel	1 ml	Sodium hyaluronate 20 mg/ml	Sodium chloride, Water for injection	Hyundae Meditech Co. Ltd	Cənubi Koreya	06.03.2019	Müsbet	Diosha-Hard, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisde N1, adlı məhsul kosmetologiyada dərinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dəm an vasitəsi deyil.
DİOSHA- Hard	inyeksiya üçün gel	1 ml	Sodium hyaluronate 20 mg/ml	Sodium chloride, Water for injection	Hyundae Meditech Co. Ltd	Cənubi Koreya	06.03.2019	Müsbet	Diosha-Hard, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisde N1, adlı məhsul kosmetologiyada dərinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dəm an vasitəsi deyil.
DİOSHA-Medium	inyeksiya üçün gel	1 ml	Sodium hyaluronate 20 mg/ml	Sodium chloride, Water for injection	Hyundae Meditech Co. Ltd	Cənubi Koreya	06.03.2019	Müsbet	Diosha-Medium, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisde N1, adlı məhsul kosmetologiyada dərinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dəm an vasitəsi deyil.
DİOSHA-Medium	inyeksiya üçün gel	1 ml	Sodium hyaluronate 20 mg/ml	Sodium chloride, Water for injection	Hyundae Meditech Co. Ltd	Cənubi Koreya	06.03.2019	Müsbet	Diosha-Medium, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisde N1, adlı məhsul kosmetologiyada dərinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dəm an vasitəsi deyil.
DİOSHA-Soft	inyeksiya üçün gel	1 ml	Sodium hyaluronate 20 mg/ml	Sodium chloride, Water for injection	Hyundae Meditech Co. Ltd	Cənubi Koreya	06.03.2019	Müsbet	Diosha-soft, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisde N1, adlı məhsul kosmetologiyada dərinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dəm an vasitəsi deyil.
DİOSHA-Soft	inyeksiya üçün gel	1 ml	Sodium hyaluronate 20 mg/ml	Sodium chloride, Water for injection	Hyundae Meditech Co. Ltd	Cənubi Koreya	06.03.2019	Müsbet	Diosha-soft, inyeksiya üçün gel, 1 ml, əvvəlcədən doldurulmuş şprisde N1, adlı məhsul kosmetologiyada dərinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dəm an vasitəsi deyil.
Dolornon	Tablet	-			Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiye	18.03.2019	Xitam verilen müraciətlər	laboratoriya sınaqlarında uyğun olmadığı haqqında rəy aldığı üçün
Dolornon	Tablet	-			Ensa MNS GIDA Takviyələri Üretim ve Araştırma Merkezi	Türkiye	18.03.2019	Xitam verilen müraciətlər	laboratoriya sınaqlarında uyğun olmadığı haqqında rəy aldığı üçün

Enzikar	Tablet	1	Coenzim Q10-50 mq	Maqnezium stearat, Silisium dioksid, Mikrokristalitik sellüloza	Pharmex Rom Industry S.R.L	Ruminiya	06.03.2019	Xitam verilən müddətlər	"Azəri Med" şirkətinin 14.01.19-ci il tarixli AM-064 sayılı məktubuna cavab olaraq bildiririk ki, Rumıniyanın "Pharmex Rom Industry" şirkətinin istehsalı olan Enzikar (tablet, № 30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair keçirilmiş müvafiq ekspertiza zamanı müəyyən edilmişdir ki, məhsula dair təqdim olunmuş sənədlər ilə laborator ekspertizanın nəticələri arasında uyğunsuzluq var. Belə ki, məhsulun laborator ekspertizası zamanı tabletin dezinteqrasiya müddəti 43 dəq N S-ə əsasən m ax 15 dəq) o b r a q a s k a r e d i l m i ş d i r. □ Qeyd olunan uyğunsuzluğu nəzərə alaraq bildirilir ki, təqdim olunmuş məhsulun dərman vasitəsi olub-olmamasına dair ekspertiza rəyi vermək mümkün deyil. Bu səbəbdən xahiş olunur ki, göstərilmiş uyğunsuzluqların səbəbləri araşdırılsın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına əsasən yenidən təqdim edilmişdir.
Epokal Forte	Tablet	(2x15)	Calcium (as Calcium Citrate) - 96.5 mg (400 mg), Calcium (as Calcium Carbonate) - 80 mg (200 mg), Ossein-hydroxyapatite (content 47.3% of Calcium) - 200 mg (94.6 mg of Calcium), Phytinum - 50 mg, Zingiber officinale root dry extract- 50 mg, Cholecalciferol (vitamin D3) - 400 IU (10 mcg), Zinc (as Zinc Sulphate monohydrate) - 15 mg (41,18 mg), Manganese (as Manganese carbonate) - 0.5 mg (1,046 mg), Copper (as Copper Sulphate) - 0.5 mg (1,256 mg), Boron (as Boric Acid) - 50 mcg (285 mcg)	Magnesium stearate, Microcrystalline cellulose, Talc	Vitamin Grup İlaç Makina Kozamitik Bitkisel və Tədarük Ürünleri Gıda Turizm İth. İhr. Sən və Tic. Ltd. Şti	Türkiyə	13.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Epokal (tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Epokal Forte	Tablet	(2x15)	Calcium (as Calcium Citrate) - 96.5 mg (400 mg), Calcium (as Calcium Carbonate) - 80 mg (200 mg), Ossein-hydroxyapatite (content 47.3% of Calcium) - 200 mg (94.6 mg of Calcium), Phytinum - 50 mg, Zingiber officinale root dry extract- 50 mg, Cholecalciferol (vitamin D3) - 400 IU (10 mcg), Zinc (as Zinc Sulphate monohydrate) - 15 mg (41,18 mg), Manganese (as Manganese carbonate) - 0.5 mg (1,046 mg), Copper (as Copper Sulphate) - 0.5 mg (1,256 mg), Boron (as Boric Acid) - 50 mcg (285 mcg)	Magnesium stearate, Microcrystalline cellulose, Talc	Vitamin Grup İlaç Makina Kozamitik Bitkisel və Tədarük Ürünleri Gıda Turizm İth. İhr. Sən və Tic. Ltd. Şti	Türkiyə	13.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Epokal (tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Essomin Glucosamin-Sulphate/Chondroitin sulphate	Tablet	1	Glucosamine sulphate KCL - 500 mg, Methylsulfonylmethane - 300 mg, Chondroitin sulphate - 200 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Fatty acids (stearic acid), Hydroxypropyl methyl cellulose, Titanium dioxide, Silicon dioxide, Magnesium sulphate of fatty acids, Talcum, Polydextrose; Triglycerides of medium chain fatty acids	JuvaPharma KFT	Macarıstan	27.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essomin Glucosamin-Sulphate/Chondroitin sulphate (tablet N 72) adlı məhsul dayaq-hərəkət sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndində yaş həddinin 14 yaşdan yuxarı, "əks göstərişlər" bəndində 14 yaşdan aşağı qeyd edilməsi, "müalicə müddəti" yazısının ləğv edilməsi zəruridir. Həmçinin, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz", "Tövsiyə edilən sutkalıq dozaları keçməyin", "BFMQƏ normal qidalanmanı əvəz etmir", "Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının qeyd edilməsi zəruridir.
Essomin Glucosamin-Sulphate/Chondroitin sulphate	Tablet	1	Glucosamine sulphate KCL - 500 mg, Methylsulfonylmethane - 300 mg, Chondroitin sulphate - 200 mg	Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Fatty acids (stearic acid), Hydroxypropyl methyl cellulose, Titanium dioxide, Silicon dioxide, Magnesium sulphate of fatty acids, Talcum, Polydextrose; Triglycerides of medium chain fatty acids	JuvaPharma KFT	Macarıstan	27.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Essomin Glucosamin-Sulphate/Chondroitin sulphate (tablet N 72) adlı məhsul dayaq-hərəkət sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndində yaş həddinin 14 yaşdan yuxarı, "əks göstərişlər" bəndində 14 yaşdan aşağı qeyd edilməsi, "müalicə müddəti" yazısının ləğv edilməsi zəruridir. Həmçinin, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz", "Tövsiyə edilən sutkalıq dozaları keçməyin", "BFMQƏ normal qidalanmanı əvəz etmir", "Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının qeyd edilməsi zəruridir.
Estiplant	Şərbət	200 ml	Thymus vulgaris - 85 mg, Althaea officinalis - 85 mg, Plantago lanceolata - 45 mg, Zinc Sulfate - 12.7 mg	Potassium sorbate, Sodium benzoate, Xanthan gum, Glycerin	Zeyus Gıda Takviyələri Karışım Ürünleri	Türkiyə	04.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Estiplant (şərbət 200 ml) adlı məhsul tənəffüs yolları xəstəliklərinin profilaktikası zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Etimax (Etimaks)	Kapsul	3 x 10	Pankreatin-200 mq, Proteaza-12 mq, Lipaza-100 mq, Amylaza-52mq, Papain-60 mq, Tripsin 10 mq, Amyloqlukosidaza 12 mq, Laktaza - 5 mq	methyl paraben sodium, talc, magnesium stearate, silicon dioxide	CEEGO LABS Pvt.Ltd	Hindistan	15.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ETIMAX/ETIMAKS(kapsul N 30) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.həzm prosesini vaxsılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ
Etimax (Etimaks)	Kapsul	3 x 10	Pankreatin-200 mq, Proteaza-12 mq, Lipaza-100 mq, Amylaza-52mq, Papain-60 mq, Tripsin 10 mq, Amyloqlukosidaza 12 mq, Laktaza - 5 mq	methyl paraben sodium, talc, magnesium stearate, silicon dioxide	CEEGO LABS Pvt.Ltd	Hindistan	15.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən ETIMAX/ETIMAKS(kapsul N 30) adlı məhsul həzm prosesini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.həzm prosesini vaxsılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ
Euromag B6	Tablet	3 x 10	Magnesium citrate (Magnesium - 100 mg) - 881,91 mg, Vitamin B6 (Pyridoxine HCL) - 5 mg	Starch, Microcrystalline cellulose, Polyvinylpyrrolidone, Opadry white, Croscarmellose sodium, Magnesium stearate, Silicon dioxide, Ethyl alcohol, Deionized water	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	06.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Euromag B6 (tablet, N 30) adlı məhsul B 6 vitaminin və Mg mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Farmeqa	Şərbət	200 ml	Omega-3 derived from salmon oil (EPA 100mg and DHA 350mg) - 1000mg Vitamin C – 80mg Vitamin E-acetate – 24mg (e.q. to 12mg)	Guar gum, fructose, sorbitol syrup, vegetable glycerol, potassium sorbate, curcumin color, lemon flavor, purified water	Pharmex Rom Industry S.R.L	Ruminiya	18.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Farmeqa (şərbət, 200 ml)adlı məhsul omega-3 yağ turşuları kompleksinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Farmeqa	Şərbət	200 ml	Omega-3 derived from salmon oil (EPA 100mg and DHA 350mg) - 1000mg Vitamin C – 80mg Vitamin E-acetate – 24mg (e.q. to 12mg)	Guar gum, fructose, sorbitol syrup, vegetable glycerol, potassium sorbate, curcumin color, lemon flavor, purified water	Pharmex Rom Industry S.R.L	Ruminiya	18.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Farmeqa (şərbət, 200 ml)adlı məhsul omega-3 yağ turşuları kompleksinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Febulus	toz	1	L-karnitin 1000 mq;L-arginin 1000 mq;Qlutation 500 mq;Koenzim Q10 300 mq;Epimedium eks. 500 mq;Jenşen eks. 400 mq;Maka eks. 300 mq;Muiru puama eks.300 mq;Keçibuyuzu eks. 250 mq; Sink glutamat 50 mq(15,48 elementar Zn -a ekvivalentdir);Seleksen 200 mq(46 mg elementar Se -a ekvivalentdir);Vit. E 40 mq;Fol turşusu (vit. B9) 500 mq.	oliqofruktoz,mercami konsentratı, stevia ekstraktı.	Saşera-Med MMC	Rusiya	28.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Febulus (toz, paket № 30) adlı məhsul kişilərdə reproduktiv sisteminin fəaliyyətini yaxşılaşdırmaq və sonsuzluğun kompleks müalicəsi üçün istifadə olunan köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:1)İstifadə üzrə təlimatda və qablaşdırmada tərkib məhz rəydəki kimi göstərilir. 2)İstifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz";"Uşaqların əli çatmayan yerdə saxlayın"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyin";;"BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin"ifadələri əlavə olunsun.
Febulus	toz	1	L-karnitin 1000 mq;L-arginin 1000 mq;Qlutation 500 mq;Koenzim Q10 300 mq;Epimedium eks. 500 mq;Jenşen eks. 400 mq;Maka eks. 300 mq;Muiru puama eks.300 mq;Keçibuyuzu eks. 250 mq; Sink glutamat 50 mq(15,48 elementar Zn -a ekvivalentdir);Seleksen 200 mq(46 mg elementar Se -a ekvivalentdir);Vit. E 40 mq;Fol turşusu (vit. B9) 500 mq.	oliqofruktoz,mercami konsentratı, stevia ekstraktı.	Saşera-Med MMC	Rusiya	28.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Febulus (toz, paket № 30) adlı məhsul kişilərdə reproduktiv sisteminin fəaliyyətini yaxşılaşdırmaq və sonsuzluğun kompleks müalicəsi üçün istifadə olunan köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:1)İstifadə üzrə təlimatda və qablaşdırmada tərkib məhz rəydəki kimi göstərilir. 2)İstifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz";"Uşaqların əli çatmayan yerdə saxlayın"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyin";;"BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin"ifadələri əlavə olunsun.

Folclan-B	Tablet	3			Vitamin Grup İlaç Makina Kozametik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiye	19.03.2019	Xitam verilen müraciətlər	<p>"ME Expert Consultancy" MMC-nin 27.02.19-cu il tarixli ME-029 tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth.İhr.San ve Tic.Ltd.Şti" şirkətinin istehsalı olan Folclan-B (tablet, № 30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair keçirilmiş müvafiq ekspertiza zamanı müəyyən edilmişdir ki, məhsula dair təqdim olunmuş sənədlər ilə laborator ekspertizanın nəticələri arasında uyğunsuzluq var. Belə ki, məhsulun laborator ekspertizası zamanı xarici görünüşü açıq-yaşılımtıl-sarı rəngli, tünd çilli, dairəvi formalı, qabarıq tablet (NS-ə əsasən ağ rəngli), orta çəkisi 0.5561 q (NS-ə əsasən 0.380-0.420 q) olaraq aşkar edilmişdir. □</p> <p>Qeyd olunan uyğunsuzluğu nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitəsi olub-olmamasına dair ekspertiza rəyi vermək mümkün deyil. Bu səbəbdən xahiş olunur ki, göstərilmiş uyğunsuzluqların səbəbləri araşdırılsın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına əsasən yenidən təqdim edilmişdir.</p>
Folclan-B	Tablet	3			Vitamin Grup İlaç Makina Kozametik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiye	19.03.2019	Xitam verilen müraciətlər	<p>"ME Expert Consultancy" MMC-nin 27.02.19-cu il tarixli ME-029 tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel ve Tarım Ürünleri Gıda Turizm İth.İhr.San ve Tic.Ltd.Şti" şirkətinin istehsalı olan Folclan-B (tablet, № 30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair keçirilmiş müvafiq ekspertiza zamanı müəyyən edilmişdir ki, məhsula dair təqdim olunmuş sənədlər ilə laborator ekspertizanın nəticələri arasında uyğunsuzluq var. Belə ki, məhsulun laborator ekspertizası zamanı xarici görünüşü açıq-yaşılımtıl-sarı rəngli, tünd çilli, dairəvi formalı, qabarıq tablet (NS-ə əsasən ağ rəngli), orta çəkisi 0.5561 q (NS-ə əsasən 0.380-0.420 q) olaraq aşkar edilmişdir. □</p> <p>Qeyd olunan uyğunsuzluğu nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitəsi olub-olmamasına dair ekspertiza rəyi vermək mümkün deyil. Bu səbəbdən xahiş olunur ki, göstərilmiş uyğunsuzluqların səbəbləri araşdırılsın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına əsasən yenidən təqdim edilmişdir.</p>
Folifactor (Folifaktor)	Kapsul	1	Fish oil with high content of lemon flavoured DHA - 260 mg, Iron - 27 mg, Vitamin C - 80 mg, Vitamin B3 - 22 mg, Vitamin E - 12 mg, Zinc - 11 mg, Manganese - 2.5 mg, Vitamin B5 - 6 mg, Copper - 1.2 mg, Vitamin B12 - 2.5 mcg, Vitamin B6 - 1.9 mg, Vitamin B1 - 1.4 mg, Vitamin B2 - 1.7 mg, Vitamin D3 - 15 mcg, Folate - 0.4 mg, Biotin - 0.035 mg, Iodine - 220 mcg	Sunflower lecithin, Glyceryl monostearate, Food gelatine, Glycerine, Bioxide titanium, Black iron oxide, Cupric chlorophyll	Technocosmesi S.p.A	İtaliya	19.03.2019	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Folifactor (kapsul, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd1:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin,"Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz", "BFMQƏ normal qidalanmanı əvəz etmir" yazılarının qeyd edilməsi zəruridir.</p>
Folifactor (Folifaktor)	Kapsul	1	Fish oil with high content of lemon flavoured DHA - 260 mg, Iron - 27 mg, Vitamin C - 80 mg, Vitamin B3 - 22 mg, Vitamin E - 12 mg, Zinc - 11 mg, Manganese - 2.5 mg, Vitamin B5 - 6 mg, Copper - 1.2 mg, Vitamin B12 - 2.5 mcg, Vitamin B6 - 1.9 mg, Vitamin B1 - 1.4 mg, Vitamin B2 - 1.7 mg, Vitamin D3 - 15 mcg, Folate - 0.4 mg, Biotin - 0.035 mg, Iodine - 220 mcg	Sunflower lecithin, Glyceryl monostearate, Food gelatine, Glycerine, Bioxide titanium, Black iron oxide, Cupric chlorophyll	Technocosmesi S.p.A	İtaliya	19.03.2019	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Folifactor (kapsul, №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.</p> <p>Qeyd1:Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin,"Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz", "BFMQƏ normal qidalanmanı əvəz etmir" yazılarının qeyd edilməsi zəruridir.</p>
Folikoc	Tablet	3 x 20	L-methylfolate - 400 mcg	Magnesium stearate, Sorbitol	Koç Pharmaceuticals Co.Ltd	Türkiye	11.03.2019	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Folikoc (tablet №60) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.</p>
Folimin forte	Tablet	3x20	L- methylfolate (as calcium salt) - 400 mcg	Magnesium stearate, Sorbitol	Koç Pharmaceuticals Co.Ltd	Türkiye	06.03.2019	Müsbət	<p>Ekspertizaya təqdim olunmuş Folimin forte (tablet №60) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.</p> <p>Qeyd: məhsulun qablaşması üzərində tərkibin yazılışı ilə bağlı texniki səhivə yol verilmişdir ((əsas təsiredici maddə düzgün yazılmamışdır, düzəliş olunması zəruri hesab olunur)</p>

Folimin forte	Tablet	3x20	L- methylfolate (as calcium salt) - 400 mcg	Magnesium stearate, Sorbitol	Koç Pharmaceuticals Co.Ltd	Türkiye	06.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Folimin forte (tablet №60) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərm an vasitəsi deyil. Qeyd: məhsulun qablaşması üzərində tərkibin yazılışı ilə bağlı texniki səhva yol verilmişdir ((əsas təsir edici maddə düzgün yazılmamışdır, düzəliş olunması zəruri hesab olunur)
Forever Aloe Bits N Peaches	məhlul	1000 ml	Stabilized Aloe Vera Gel - 223.0676 g	Fructose, Natural Peach Flavor, Citric Acid, Natural Peach Concentrate, Potassium Sorbate, Sodium Benzoate, Ascorbic Acid, Tocopherol	Aloe vera of America, Inc	ABŞ	11.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Forever Aloe Bits N Peaches (məhlul 1000 ml) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərmən vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərm an vasitəsi deyil. Qeyd: Qablaşma üzərində "Dərman vasitəsi deyil" ifadəsi ilə yanaşı "Bioloji fəallığa malik qida əlavəsi" ifadəsinin əlavə olunması, istifadə qaydasında istifadə yaş həddinin göstərilməsi (14 yaşdan yuxarı və ya böyük), 1 heftədən artıq istifadəsinin tövsiyə olunmaması haqda informasiyanın və "əks göstərişlər" bəndlərinin əlavə olunmasını təsdiqləyir.
Forever CardioHelath	toz	3.5 g x 30	Vitamin C-30 mg, Vitamin E-15 IU, Vitamin B6-2 mcg, Fol turşusu-400 mcg, Vitamin B12-25 mcg, Maqnezium -5 mg, Xrom-50 mcg, Koenzim q10-80 mg, Üzüm tumu ekstraktı-20 mg, Sarıkkök ekstraktı-20 mg, Bosvelliya ekstraktı-20 mg, Zeytun yarpağı ekstraktı-24 mg, Soya lesitin-100 mg	Fruktoza, Mikrokrystalik sellüloza, Silikon dioksit ,Soya	Aloe vera of America, Inc	ABŞ	19.03.2019	Mənfi	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Forever CardioHelath (paket, № 30) adlı məhsul ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdıran preparat kimi tövsiyə olunur, onun tərkibində olan B12 vitaminin dozası gündəlik istehlakın yuxarı yol verilən həddini (9 mq) aşır və öz tərkibi ilə istifadə qaydalarına görə dərmən vasitəsi deyil.
Forich	Tablet	1	Folic acid (Pteroylmonoglutamic acid) - 400 mcg	Ludipress (lactose monohydrate, polyvinylpyrrolidone, polyvinylpyrrolidone), Microcrystalline cellulose, Starch, Croscarmellose sodium, Magnesium stearate	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiye	13.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Forich (tablet № 90) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərmən vasitəsi deyil.
Forich	Tablet	1	Folic acid (Pteroylmonoglutamic acid) - 400 mcg	Ludipress (lactose monohydrate, polyvinylpyrrolidone, polyvinylpyrrolidone), Microcrystalline cellulose, Starch, Croscarmellose sodium, Magnesium stearate	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiye	13.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Forich (tablet № 90) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərmən vasitəsi deyil.
Fosfodep	Kapsul	1	Passiflora Incarnata - 100 mg, Valeriana officinalis - 100 mg, Melissa officinalis - 100 mg, Hawthorn (Crataegus spp.) extract - 100 mg	Microcrystalline cellulose, magnesium stearate, gelatin	Koç Pharmaceuticals Co.Ltd	Türkiye	06.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Fosfodep (kapsul №60) adlı məhsul MSS-in funksional fəaliyyətini yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərmən vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərmən vasitəsi deyil.
Furazon	Kapsul	1	Cranberry (Vaccinium oxycoccos) – 400 mg, Solidago (Solidago Virgaurea) – 100 mg, Uva Ursi Leaves (Arctostaphylos uva-ursi) – 100 mg, Urtica dioica (Urtica dioica) – 100 mg, Equisetum arvense (Equisetum arvense) - 50 mg	Vegetable capsule, Magnesium Stearate, Microcrystalline Cellulose, Silicone Dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiye	01.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Furazon (kapsul 60) adlı məhsul öd və sidik yolları xəstəliklərində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərmən vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərm an vasitəsi deyil.
Gravidec	Tablet	1	Magnesium sulphate - 400 mg, Vitamin B6 - 2 mg	Maltodekstrin, Tri kalsium fosfat, Yağ asidlərinin maqnezium duzları	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiye	06.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gravidec (tablet N 50) adlı məhsul Mg minerali və B6 vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərm an vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda məhsulun adından sonra "bioloji fəallığa malik qida əlavəsinə dair istifadə üzrə təlimat" yazısı əlavə olunsun.
Gravidec	Tablet	1	Magnesium sulphate - 400 mg, Vitamin B6 - 2 mg	Maltodekstrin, Tri kalsium fosfat, Yağ asidlərinin maqnezium duzları	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiye	06.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Gravidec (tablet N 50) adlı məhsul Mg minerali və B6 vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərm an vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda məhsulun adından sonra "bioloji fəallığa malik qida əlavəsinə dair istifadə üzrə təlimat" yazısı əlavə olunsun.

Hardcore All-IN-One Whey GH	toz	908 q	Vitamin B2 – 0.1 mg, Folic acid – 95 mg, Vitamin B12 – 0.9 mcg, Calcium – 109 mg, Iron - 8 mg, Phosphorus – 120 mg, Selenium – 18 mcg, Zinc – 2 mg, Crea-Grow power stack – 4100 mg, Testobolic Z-Mag Stack (Tribulus Terrestris, Magnesium oxide, Magnesium AAC, Zinc Lactate) – 123 mg, Hypervolycotrans System – 2253 mg, Alanin – 0.8 g, Arginin – 0.7 g, Aspartic acid – 1.9 g, Cystine – 0.3 g, Glutamine acid – 3.1 g, Glycine-2.4 g, Histidine – 0.4 g, Isoleucine – 1 g, Leucine – 1.6, Lysine – 1.4 g, Methionine – 0.3 g, Phenylalanine – 0.7 g, Proline – 1 g, Serine – 0.9 g, Threonine – 1 g, Tryptophan – 0.3 g, Tyrosine – 0.6 g, Valine – 0.9 g	Soya protein isolate, Cocoa Powder, Vegetable fat powder, Milk protein concentrate, Flavouring, Maltodextrin, Sodium chloride, Dextrose monohydrate, Sucralose, Acesulfame - K, Magnesium chelate, Magnesium oxide	USN (PTY) LTD	Cənubi Afrika Respublikası	04.03.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Hardcore All-IN-One Whey GH (toz 908 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan preparat olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Tribulus terrestris bitkisi BFMQƏ -in tərkibində istifadə üçün qadağan olunan bitkilərinin siyahısına daxildir.
Harpagin	Tablet	3 x 20	Harpagophytum procumbens root extract - 300 mg	Povidon, Maize starch, Cellulose powder, Croscarmellose sodium, Calcium stearate, Eudragit, Talc	DR.Dünner AG	İsveçrə	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Harpagin (tablet № 60) adlı məhsul oynaqların degenerativ -distrofiya xüsusiyyəti xəstəliklərində, qaraciyər və böyrək, sidik və öd kisəsi litiaz xəstəliklərinin kompleks müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Heparon	Tablet	1	Artichoke (Cynara scolymus) leaf extract - 100 mg, Silybum marianum dried fruit extract - 70 mg, Soya-bean lecithin - 150 mg, Helichrysum arenarium dry flowers powder - 50 mg	Magnesium stearate, Sorbitol, Talc	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	28.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən HEPARON (tablet N 30) adlı məhsul qaraciyər toxumasının funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Heparon	Tablet	1	Artichoke (Cynara scolymus) leaf extract - 100 mg, Silybum marianum dried fruit extract - 70 mg, Soya-bean lecithin - 150 mg, Helichrysum arenarium dry flowers powder - 50 mg	Magnesium stearate, Sorbitol, Talc	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	28.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən HEPARON (tablet N 30) adlı məhsul qaraciyər toxumasının funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
İmmunozerin	Şərbət	100 ml	1.3 - 1.6 Beta glucan - 60 mg, Vitamin B1 - 0.1 mg, Vitamin B3 - 1.4 mg, Vitamin B5 - 0.5 mg, Vitamin B6 - 0.2 mg, Vitamin B7 - 1.3 mcg, Folic acid - 10 mcg, Vitamin B12 - 0.1 mcg, Vitamin C - 30 mg, Selenium - 50 mcg	Water, Blackberry juice, Oligofructose	Saşera-Med MMC	Rusiya	29.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş İmmunozerin (şərbət, 100 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd:Qablaşma eskizi üzərində xarici dildə qeyd edilmiş "sirop" yazısının "şərbət" yazısı ilə əvəz edilməsi, qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "İstifadə qaydası" bəndində "4 yaşdan yuxarı 5-10 ml gündə 1 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda köməkçi maddələrin qeyd edilməsi, "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi, "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyin" "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Hamililik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının qeyd edilməsi zərurətdir.
İmmunozerin	Şərbət	100 ml	1.3 - 1.6 Beta glucan - 60 mg, Vitamin B1 - 0.1 mg, Vitamin B3 - 1.4 mg, Vitamin B5 - 0.5 mg, Vitamin B6 - 0.2 mg, Vitamin B7 - 1.3 mcg, Folic acid - 10 mcg, Vitamin B12 - 0.1 mcg, Vitamin C - 30 mg, Selenium - 50 mcg	Water, Blackberry juice, Oligofructose	Saşera-Med MMC	Rusiya	29.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş İmmunozerin (şərbət, 100 ml) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd:Qablaşma eskizi üzərində xarici dildə qeyd edilmiş "sirop" yazısının "şərbət" yazısı ilə əvəz edilməsi, qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "İstifadə qaydası" bəndində "4 yaşdan yuxarı 5-10 ml gündə 1 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda köməkçi maddələrin qeyd edilməsi, "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi, "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyin" "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Hamililik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının qeyd edilməsi zərurətdir.

Immuzinc	suspenziya	100 ml	L-ascorbic acid - 50 mg, Zinc sulphate (eq.to Zinc - 3.5 mg) - 15.39 mg, DL- alpha-tocopherol acetate (eq.to Vitamin E - 5 mg) - 10 mg, Beta glucan - 10 mg, L-selenomethionine (eq.to. Selenium - 15 mcg) - 0.0375 mg	Deionized water, Sugar, Sorbitol, Glycerol, Orange flavor, Potassium sorbate, Xanthan gum, Sodium hydroxide, Mango flavor	Berko İlaç ve Kimya San. A.Ş.	Türkiye	27.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Immuzinc (suspenziya 100 ml) adlı məhsul immün sistemini möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dəm an vasitəsidir. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" və "istifadə qaydası" bəndlərinin qeyd edilməsi zəruridir. Həmçinin, qablaşma eskizi üzərində yol verilmiş texniki səhvin (məhsulun tərkibində olan inqredientlər şərbət daxilində qeyd edilib, halbuki, məhsulun buraxılış forması suspenziyadır) aradan qaldırılması zəruridir. Bundan başqa, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda və qablaşma eskizi üzərində qeyd edilmiş "Qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
Immuzinc	suspenziya	100 ml	L-ascorbic acid - 50 mg, Zinc sulphate (eq.to Zinc - 3.5 mg) - 15.39 mg, DL- alpha-tocopherol acetate (eq.to Vitamin E - 5 mg) - 10 mg, Beta glucan - 10 mg, L-selenomethionine (eq.to. Selenium - 15 mcg) - 0.0375 mg	Deionized water, Sugar, Sorbitol, Glycerol, Orange flavor, Potassium sorbate, Xanthan gum, Sodium hydroxide, Mango flavor	Berko İlaç ve Kimya San. A.Ş.	Türkiye	27.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Immuzinc (suspenziya 100 ml) adlı məhsul immün sistemini möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dəm an vasitəsidir. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" və "istifadə qaydası" bəndlərinin qeyd edilməsi zəruridir. Həmçinin, qablaşma eskizi üzərində yol verilmiş texniki səhvin (məhsulun tərkibində olan inqredientlər şərbət daxilində qeyd edilib, halbuki, məhsulun buraxılış forması suspenziyadır) aradan qaldırılması zəruridir. Bundan başqa, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda və qablaşma eskizi üzərində qeyd edilmiş "Qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir.
Kade-kid	Şərbət	200 ml	Calcium lactate plus – 400 mg (eq. To 70mg Ca) □ Vitamin D3 - 1 mg (eq. To 100 IU) □ Menaquinone 7 – 15 mg (eq. To 30mcg K2) □	Sorbitol solution 70%, glycerin, antocyan dye, potassium sorbate, dextrose, strawberry flavor, purified water, Essential oil curcuma (Curcuma longa L.	Pharmex Rom Industry S.R.L	Ruminiya	18.03.2019	Xitam verilən müraciətlər	laboratoriya sınaqlarından mənfə rəy aldığına görə
Kade-kid	Şərbət	200 ml	Calcium lactate plus – 400 mg (eq. To 70mg Ca) □ Vitamin D3 - 1 mg (eq. To 100 IU) □ Menaquinone 7 – 15 mg (eq. To 30mcg K2) □	Sorbitol solution 70%, glycerin, antocyan dye, potassium sorbate, dextrose, strawberry flavor, purified water, Essential oil curcuma (Curcuma longa L.	Pharmex Rom Industry S.R.L	Ruminiya	18.03.2019	Xitam verilən müraciətlər	laboratoriya sınaqlarından mənfə rəy aldığına görə
Kalsilong D3	Tablet	-	Kalsium karbonat - 1250 mq (500 mq kalsiuma ekvivalent) □ Maqnezium karbonat - 174 mq (50 mq maqneziuma ekvivalent) □ Sink qlükonat - 35 mq (5 mq sinkə ekvivalent) □ Vitamin D3 - 4 mq (400 BV) □	mikrokristallik sellüloza, maqnezium stearat, silisium dioksid	Pharmex Rom Industry S.R.L	Ruminiya	18.03.2019	Xitam verilən müraciətlər	laboratoriya sınaqlarında uyğun olmadığı haqqında rəy aldığı üçün
Kalsiplus	Şərbət	100 ml	Vitamin D - 3000 İU (0.075 mg), Phytin - 125 mg, Calcium gluconate - 375 mg	Sorbitol, Fructose, Glycerol, Xanthan gum, Potassium sorbate, Methyl-p-hydroxybenzoate, Citric acid, Flavouring vanilla, Water	Fortex Nutraceutical LTD	Bolqarıstan	13.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Kalsiplus (şərbət 100 ml) adlı məhsul kalsium minerali və D vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dəm an vasitəsidir. Qeyd: Qablaşdırma üzərində xarici dildə olan yazıların Azərbaycan dilində qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.
Kalsiplus	Şərbət	100 ml	Vitamin D - 3000 İU (0.075 mg), Phytin - 125 mg, Calcium gluconate - 375 mg	Sorbitol, Fructose, Glycerol, Xanthan gum, Potassium sorbate, Methyl-p-hydroxybenzoate, Citric acid, Flavouring vanilla, Water	Fortex Nutraceutical LTD	Bolqarıstan	13.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Kalsiplus (şərbət 100 ml) adlı məhsul kalsium minerali və D vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərisinə görə dəm an vasitəsidir. Qeyd: Qablaşdırma üzərində xarici dildə olan yazıların Azərbaycan dilində qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.
K-Elixir (K-Eliksir)	Daxilə qəbulu üçün damcı	30 ml	Kanada qızıl səbətini ekstraktı-9 mq (as So lidago canadensis), Asparagus ekstraktı-9 mq (as Asparagus officinalis), Buğu yarpaqlarının ekstraktı-9 mq (as Barosma betulina), Ardic yarpaqlarının ekstraktı-3 mq (as Juniperus communis)	Bitki qliserini və distillə olunmuş su.	CJ Labs Inc.	ABŞ	11.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən K-Elixir (K-Eliksir) (daxilə qəbulu üçün damcı, 30 ml) adlı məhsul sidik-ifrazat orqanlarının xəstəlikləri zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların derman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birləşmiş terapevtik dozaların yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə derman vasitəsi deyil.
Kelokod	gel	30 ml	Panthenol - 0.1- 4%, Hydrolyzed placental protein 0.5 - 9%, PEG-40 Hydrogenated castor oil 0.5 - 6%, Hydroxyethyl cellulose 0.1- 4%, Niacinamide 0.1- 3%, Ascorbyl glucoside (Vitamin C) - 0.1 - 3%, Phytanadione (Vitamin K1) - 0.01 -0.5% , Hydrolyzed collagen - 0.1 - 1.5%, Menthol 0.01 - 1%, Hyaluronic acid - 0.0005 - 0.2%	Diazolidinyl urea, Sodium benzoate, Potassium sorbate	НВО ФитоБиоТехнологии	Ukrayna	29.03.2019	Müsbət	"Keloked (gel, 30 ml)" adlı məhsul dəri örtüyünün bərpası üçün tövsiyə olunan tibbi vasitə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən derman vasitəsi deyil.
Kelokod	gel	30 ml	Panthenol - 0.1- 4%, Hydrolyzed placental protein 0.5 - 9%, PEG-40 Hydrogenated castor oil 0.5 - 6%, Hydroxyethyl cellulose 0.1- 4%, Niacinamide 0.1- 3%, Ascorbyl glucoside (Vitamin C) - 0.1 - 3%, Phytanadione (Vitamin K1) - 0.01 -0.5% , Hydrolyzed collagen - 0.1 - 1.5%, Menthol 0.01 - 1%, Hyaluronic acid - 0.0005 - 0.2%	Diazolidinyl urea, Sodium benzoate, Potassium sorbate	НВО ФитоБиоТехнологии	Ukrayna	29.03.2019	Müsbət	"Keloked (gel, 30 ml)" adlı məhsul dəri örtüyünün bərpası üçün tövsiyə olunan tibbi vasitə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən derman vasitəsi deyil.

Klimastop	Tablet	(2 x 15)	Soy (Glycine max) dry extract - 10 mg, Red Clover (Trifolium pratense) dry extract - 10 mg, Kudzu (Pueraria lobata) dry extract - 188 mg, Calcium carbonate - 100 mg (Calcium - 40 mg), Vitamin C - 30 mg, Vitamin D3 - 5 mcg, Vitamin E - 3 mg, Folic acid - 400 mcg, Vitamin B12 - 3 mcg, Biotin - 150 mcg	Microcrystalline cellulose, Magnesium stearate, Colloidal silica	ValueMed Pharma Srl	İtaliya	07.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Klimastop (tablet №30) adlı məhsul qadınlarda menapoz dövründə köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dəmir və vitaminlərlə birləşdirilmişdir. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, qablaşma üzərində "dərman vasitəsi deyil" ifadəsinin əlavə olunması, "Calcium carbonate" maddəsinin miqdarının düzəltməsi zəruridir.
Koffset	Şərbət	100 ml	Hedera helix leaf extract - 35 mg, Thymus vulgaris leaf extract - 35 mg, Althaea officinalis flower extract - 35 mg	Aqua, Potassium sorbate, Xanthan gum, Cherry flavour	Joker Qida San.Uluslararası İc və Dış Tic.LTD. Şti	Türkiyə	18.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Koffset (şərbət 100 ml) adlı məhsul öskürəyin aradan qaldırılması zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.Qeyd: İdax zamanı istifadə qaydasında göstərilən istifadə qaydasında dəyişiklik edilməsi (4-6 yaş 1.25 ml gündə 1 dəfə, 6-12 yaş 2.5 ml gündə 1 dəfə, 12 yaşdan yuxarı 5 ml gündə 1 dəfə), qablaşmanın üzərində «Bioloji fəallığa malik qida əlavəsi», «Dərman vasitəsi deyildir» ifadələrinin əlavə olunması, istifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.
Koffset	Şərbət	100 ml	Hedera helix leaf extract - 35 mg, Thymus vulgaris leaf extract - 35 mg, Althaea officinalis flower extract - 35 mg	Aqua, Potassium sorbate, Xanthan gum, Cherry flavour	Joker Qida San.Uluslararası İc və Dış Tic.LTD. Şti	Türkiyə	18.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Koffset (şərbət 100 ml) adlı məhsul öskürəyin aradan qaldırılması zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.Qeyd: İdax zamanı istifadə qaydasında göstərilən istifadə qaydasında dəyişiklik edilməsi (4-6 yaş 1.25 ml gündə 1 dəfə, 6-12 yaş 2.5 ml gündə 1 dəfə, 12 yaşdan yuxarı 5 ml gündə 1 dəfə), qablaşmanın üzərində «Bioloji fəallığa malik qida əlavəsi», «Dərman vasitəsi deyildir» ifadələrinin əlavə olunması, istifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması zəruridir.
Kribex (Kribeks)	Kapsul	2 x 15	Krill oil (Superba TM2) – 300 mg (EPA – 92 mg, DHA – 54.5 mg)	Omega-3 (Triglycerid form), Fish gelatin, Water	Capsugel SAS	Fransa	13.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Kribex (kapsul №30) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dəmir və vitaminlərlə birləşdirilmişdir. Qeyd: istifadə qaydasında istifadə yaş həddinin göstərilməsi zəruridir (14 yaşdan yuxarı)
Kribex (Kribeks)	Kapsul	2 x 15	Krill oil (Superba TM2) – 300 mg (EPA – 92 mg, DHA – 54.5 mg)	Omega-3 (Triglycerid form), Fish gelatin, Water	Capsugel SAS	Fransa	13.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Kribex (kapsul №30) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dəmir və vitaminlərlə birləşdirilmişdir. Qeyd: istifadə qaydasında istifadə yaş həddinin göstərilməsi zəruridir (14 yaşdan yuxarı)
LaciflorStrong	Kapsul	1	Inulin - 150 mg, Bifidobacterium ssp - 6 x 10(8) CFU, Lactobacillus bulgaricus - 5 x 10(8) CFU, Lactobacillus acidophilus - 5 x 10(8) CFU, Streptococcus thermophilus - 4 x 10(8) CFU	Maltodextrin, Magnesium stearate, Gelatin	Starpharma Sp. z.o.o	Polşa	01.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş LaciflorStrong (kapsul №10) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dəmir və vitaminlərlə birləşdirilmişdir. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş "Farmakoloji qrup, Farmakoloji xüsusiyyətlər və Müalicə kursu" yazılarının ləğv edilməsi, "Qida əlavəsi" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi, "Dərman vasitəsi deyildir", "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz", "Tövsiyə edilən sutkalıq dozaları keçməyin", "BFMQƏ normal qidalanmanı əvəz etmir", "Uşaqların əli çatmayan yerdə saxlayın", "Hamilik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhələşin" yazılarının qeyd edilməsi zəruridir.Həmçinin, "Dozalanma" bölməsində yaş həddinin "3 yaşdan yuxarı" və "1 kapsul gündə 1-2 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi, "Əks göstərişlər" bölməsində "3 yaşdan aşağı uşaqlara əks göstərişdir" yazısının qeyd edilməsi zəruridir.

Lactagestane	Kapsul	(2 x 15)	Fenugreek (Trigonella foenum-graecum L.) seeds powder – 200 mg, Milk thistle (Silybum marianum (L.) Gaertn) seeds powder - 15 mg	Hydroxypropylmethylcellulose (vegetable hard capsule), Maltodextrin, Magnesium stearate, Brewer's yeast, E171 (Titanium dioxide)	Ferquisa, SAU	İspaniya	28.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Lactagestane (kapsul №30) adlı məhsul laktasiya dövründə süd vəzlərində südün sintezini artırmaq, erkən azalmanın qarşısını almaq, həmçinin laktasiya dövrünü uzatmaq məqsədi ilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: qablaşma üzərində "qida əlavəsi" ifadəsini "bioloji fəallığa malik qida əlavəsi" ifadəsilə əvəz olunması, istifadə üzrə təlimatda "əks göstərişlər" bölməsinin əlavə olunması zəruridir.
Lavien-L	Kapsul	4 x 15	Lipoy turşusu-50 mq, Asetil l-karnitin hidroxlorid-125 mq, Ginko Biloba yarpaqlarının quru ekstraktı-40 mq	Maqnezium stearat	Grand Medical Poland Sp. z o.o.	Polşa	06.03.2019	Xitam verilən müraciətlər	"Grand Medical" şirkətinin 28.01.19-ci il tarixli 234 sayılı məktubuna cavab olaraq bildiririk ki, Polşanın "Grand Medical Polşa" şirkətinin istehsalı olan Lavien L (kapsul, № 60) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair keçirilmiş müvafiq ekspertiza zamanı müəyyən edilmişdir ki, məhsulə dair təqdim olunmuş sənədlər ilə laborator ekspertizanın nəticələri arasında uyğunsuzluq var. Belə ki, məhsulun laborator ekspertizası zamanı orta çəkisi 372.2 mq (NS-ə əsasən 532.8-619 mq); tərkibi 264.1 mq (NS-ə əsasən 444-516 mq) olaraq aşkar edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-n tələblərinə uyğun olaraq qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda qeyd edilmiş "Qidaya bioloji aktiv əlavə", "Bioloji aktivliyə malik qida əlavəsi" yazılarının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi, "istifadə qaydası" bəndində yaş həddinin (14 yaşdan yuxarı) qeyd edilməsi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz", "BFMQƏ normal qidalanmanı əvəz etmir" yazılarının qeyd edilməsi zəruridir. Qeyd olunan uyğunsuzluğu nəzərə alaraq bildirilir ki, təqdim olunmuş məhsulun dərman vasitəsi olub-olmamasına dair ekspertiza rəyi vermək mümkün deyil. Bu səbəbdən xahiş olunur ki, göstərilmiş uyğunsuzluqların səbəbləri araşdırılsın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına əsasən yenidən təqdim edilə bilər.
L-Carnitine 3000	məhlul	25 ml	L-carnitine - 1500 mg	Water, Citric acid, Aroma, Potassium sorbate, Sodium benzoate, Sodium cyclamate, Acesulfam K, Sodium saccharinate, Sucralose	TREC NUTRITION Sp. z o.o.,	Polşa	28.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş L-Carnitine 3000 (məhlul 25 ml) adlı məhsul L-karnitinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Lenta Vit-3	Daxilə qəbul üçün məhlul	30 ml	Calcium gluconate - 9750 mg, Cholecalciferol - 150 mcg	Deionized water, Potassium sorbate	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Tədarat Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Lenta Vit -3 (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul kalsium mineralı və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Lenta Vit-3	Daxilə qəbul üçün məhlul	30 ml	Calcium gluconate - 9750 mg, Cholecalciferol - 150 mcg	Deionized water, Potassium sorbate	Vitamin Grup İlaç Makina Kozmetik Bitkisel və Tədarat Ürünleri Gida Turizm İth. İhr. San ve Tic. Ltd. Şti	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Lenta Vit -3 (daxilə qəbul üçün məhlul, 30 ml) adlı məhsul kalsium mineralı və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqrediyentlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Letto Aqua Acid	Sprey	30 ml	Acetic Acid - 2.48 g, Panthenol - 0.5 g	Isopropyl Alcohol, Benzalkonium Chloride, Aqua	Esensa d.o.o	Serbiya	29.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Letto Aqua Acid (sprey 30 ml) adlı məhsul xarici qulaq keçəcəyinin bakteriya və göbələk mənşəli infeksiyalarının kompleks müalicəsində tövsiyə olunan tibbi vasitə olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Liberil	Kapsul	3 x 15	Colina Bitartrate - 73.33 mg, Carnitine - L Tartrate - 33.33 mg, Inositol - 34.36 mg, N-Acetyl Cysteine - 33.3 mg, D.E. Artichoke 5% Ac.clorogenico extract - 33.34 mg, D.E.Grapefruit 10% seeds - 33.34 mg, L-Lysine - 16.67 mg, L-Glutathione reduced 98% - 10.2 mg, Coenzyme Q10 98% - 1.73 mg, Vitamin C - 50 mg, Vitamin E - 10 mg, Vitamin B3 - 6 mg, Vitamin B1 - 3.3 mg, Vitamin B6 - 2.6 mg, Vitamin B2 - 2 mg, Betacarotene - 0.66 mg, Vitamin D3 (as D3 800 IU) - 6.6 mcg, Pantothenic acid - 6.66 mg, Zinc - 5 mg, Iron - 2 mg, Manganese - 1.33 mg, Copper - 333.3 mcg, Folic Acid - 133.3 mcg, Selenium - 50 mcg, Vitamin B12 - 2 mcg	Hard gelatin capsule, Calcium phosphate dibasic, Siloide, Magnesium stearate	Perrery Farmaceutici S.r.l	İtaliya	18.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Liberil (kapsul, №45) adlı məhsul qaraciyər toxumasının funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd1: İdxal zamanı original qablaşmada qeyd edilmiş məlumat stikerdə qeyd edilmiş məlumat ilə uyğunluq təsdiqlənmişdir. Qeyd2: Məhsulun istifadə qaydasında "1 kapsul gündə 2 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir. 3 dəfə qəbul etdikdə, B6 və D vitaminləri gündəlik istehlakın yol verilən maksimal istifadə həddini aşır. "Əks göstərişlər" bəndində yaş həddinin 14 yaşa qədər qeyd edilməsi zəruridir.

Lidan	Şərbət	150 ml	Fucoidan - 30 mg, Propolis - 70 mg, Naringenin - 20 mg, Glycyrrhiza glabra - 60 mg, Plantaginis lanceolata - 25 mg, Hedera Helix - 60 mg, Althaeae officinalis - 120 mg, Zingiberis officinalis - 25 mg	Water, Citric Acid monohydrate, Potassium Sorbate, Sodium Benzoate, Raspberry Flavor, Guar Gum, Sucralose, Glucose	İmhotep İlaç Kozmetik və Gida Tic. Ltd. Şti	Türkiyə	27.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Lidan (şərbət 150 ml) adlı məhsul öskürəyin aradan qaldırılması zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dəmən vasitəsidir. Qeyd: İdxal zamanı istifadə qaydasının yuxarıda göstərilən kimi tərtib olunması zəruridir (18 yaşdan yuxarı 5 ml gündə 1 dəfə və ya 2.5 ml gündə 2 dəfə)
Lidan	Şərbət	150 ml	Fucoidan - 30 mg, Propolis - 70 mg, Naringenin - 20 mg, Glycyrrhiza glabra - 60 mg, Plantaginis lanceolata - 25 mg, Hedera Helix - 60 mg, Althaeae officinalis - 120 mg, Zingiberis officinalis - 25 mg	Water, Citric Acid monohydrate, Potassium Sorbate, Sodium Benzoate, Raspberry Flavor, Guar Gum, Sucralose, Glucose	İmhotep İlaç Kozmetik və Gida Tic. Ltd. Şti	Türkiyə	27.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Lidan (şərbət 150 ml) adlı məhsul öskürəyin aradan qaldırılması zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dəmən vasitəsidir. Qeyd: İdxal zamanı istifadə qaydasının yuxarıda göstərilən kimi tərtib olunması zəruridir (18 yaşdan yuxarı 5 ml gündə 1 dəfə və ya 2.5 ml gündə 2 dəfə)
Lineks Beybi	Damcı	8 ML	Bifidobacterium animalis subsp. lactis (BB-12)	günəbaxan yağı (günəbaxan yağı, antioksidləşdirici DL-alfa tokoferol və limon turşusu), lifofilizə olunmuş saxaroza, maltodekstrin, antioksidləşdirici natrium askorbat)	Biofarma S.p.A	İtaliya	14.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Lineks Beybi(daxilə qəbul üçün məhlul- damcı, 8ml) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd1:Azərbaycan Respublikasının Dərman Vasitələrinin Dövlət Qeydiyyatında adı göstərilən məhsul ilə eyni olan dərman vasitəsi olduğu üçün növbəti idxal zamanı onun ticarət nişanının dəyişməsi zəruridir. Qeyd2:İstifadə üzrə təlimatda "əks göstərişlər" bəndi "Tərkibində hər hansı komponentə qarşı yüksək həssaslıq" kimi korrekte olunsun,məndə "BAƏ" "qidaya bioloji aktiv əlavə" yazıları "bioloji fəallığa malik qida əlavəsi" kimi korrekte olunsun.
Magnarest	məhlul	50 ml	Passiflora incarnate dry extract – 200 mg, Melissa officinalis dry extract – 35 mg, Tilia cordata dry extract – 45 mg, Chamomillae flowers dry extract – 45 mg	Demineralised water	Cydonia doo	Bosniya və Herseqovina	18.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Magnarest (məhlul 50 ml) adlı məhsul MSS fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dəmən vasitəsidir. Qeyd: "Passiflora" bitkisinin Azərbaycan dilində düzgün tərcüməsi "Qonaqotu", "Melissa" bitkisinin isə "Dərman bədrənci"-dir, bununla bağlı istifadə üzrə təlimatda və qablaşmada müvafiq düzəliş edilməsi zəruridir.
MagnoLac	Daxilə qəbul üçün məhlul	300 ml	Lif-8,8 q, Laktuloza-8 q, 0,9 % efir yağlarına qədər titrənməmiş razyana-120 mq, Vitamin B6-3,48 mq, Vitamin B1-2,62 mq, Vitamin C-60 mq, Maqnesium-112,5 mq	İnulin, Laktoza, Dionizə olunmuş su, Potassium sorbat, Sodium benzoat, Ksantan Gam, Tartrazin, Şəfəli və mango aroma verici	Medicure İlaç Sənaye və Ticarət Ltd. Şti	Türkiyə	18.03.2019	Xitam verilən müraciətlər	laboratoriya sınaqlarından mənfəi rəy aldığı üçün
Master Mind	Şərbət	100 ml	Bacopa Moniera - 100 mg, Asparagus Racemosus - 25 mg, Centella Asiatica - 25 mg, Lecithin - 50 mg(?)	purified water, glycerin, cherry flavour, sorbitol	Nutraceutical&Cosmetics SRL	Ruminiya	11.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Master Mind (şərbət, 100 ml) adlı məhsul antioksidant təsirli, yorğunluğu aradan qaldıran, beyin qan dövranını və qısa müddətli yaddaşı yaxşılaşdırıcı BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Maximuno	Kapsul	1	Beta Glycan - 250 mg, Echinacea angustifolia (used part: root) extract - 100 mg, Vitamin E 65 mg, Vitamin C 50 mg, Zinc 20 mg, Selenium 150 mcg	Vegatable oil, Gelatine	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARƏT LTD.ŞTİ.	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Maximuno (kapsul, №30) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsidir. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda və qablaşma üzərində bitki mənşəli ingredientin beynəlxalq elmi latın dilində adının qeyd edilməsi zəruridir.
Maximuno	Kapsul	1	Beta Glycan - 250 mg, Echinacea angustifolia (used part: root) extract - 100 mg, Vitamin E 65 mg, Vitamin C 50 mg, Zinc 20 mg, Selenium 150 mcg	Vegatable oil, Gelatine	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARƏT LTD.ŞTİ.	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Maximuno (kapsul, №30) adlı məhsul immün sistemi möhkəmləndirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsidir. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda və qablaşma üzərində bitki mənşəli ingredientin beynəlxalq elmi latın dilində adının qeyd edilməsi zəruridir.

MC-VIT	Tablet	1	Beta Glycan - 150 mg, Vitamin A (retinol) – 9000 IU, Vitamin E (natural) – 50 mg, Vitamin C (ascorbic acid) - 100 mg, Selenium – 100 mcg, Zinc (Zn) - 25 mg, Manganese (Mn) – 5 mg, Magnesium (Mg) – 150 mg, Vitamin B1 – 2 mg, Vitamin B6 – 5 mg	Microcrystalline Cellulose, Stearic Acid, Silica, Magnesium Stearate, Hydroxypropyl Methylcellulose	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiye	04.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş MC-VIT (tablet №60) adlı məhsul kalsium və vitamin D-nin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkiblə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə qaydasında istifadə yaş həddinin göstərilməsi zəruridir (14 yaşdan yuxarı) □
Megartin	toz	1 x 30	Glucosamine sulphate - 1500 mg, Methylsulphonylmethane (MSM) - 1000 mg, Chondroitine sulphate - 500 mg, Collagen type - 500 mg, Comarum extract - 500 mg, Harpagophytum procumbens extract - 600 mg	Oligofructose, Stevia, Oxycoccus	Saşera-Med MMC	Rusiya	29.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Megartin (toz, saşe N 30) adlı məhsul dayaq-hərəkət sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə bərdəfəlik görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndində "18 yaşdan yuxarı 1 saşe gündə 1 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda köməkçi maddələrin qeyd edilməsi, "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi, "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozani keçməyin" "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Hamilelik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının qeyd edilməsi zəruridir.
Megartin	toz	1 x 30	Glucosamine sulphate - 1500 mg, Methylsulphonylmethane (MSM) - 1000 mg, Chondroitine sulphate - 500 mg, Collagen type - 500 mg, Comarum extract - 500 mg, Harpagophytum procumbens extract - 600 mg	Oligofructose, Stevia, Oxycoccus	Saşera-Med MMC	Rusiya	29.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Megartin (toz, saşe N 30) adlı məhsul dayaq-hərəkət sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə bərdəfəlik görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndində "18 yaşdan yuxarı 1 saşe gündə 1 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda köməkçi maddələrin qeyd edilməsi, "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi, "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozani keçməyin" "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Hamilelik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının qeyd edilməsi zəruridir.
Megasils Adayayı	sorma tablet	(2 x 12)	Mentol - 0.51%, Sage oil - 0.10%	Sugar, Glucose, Food colours	İNDU Trade International	Hindistan	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Megasils Adayayı (tablet №24) adlı məhsul boğaz ağrısı və öskürək zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə yaş həddinin dəyişdirilməsi zəruridir (18 yaşdan yuxarı)
Megasils Adayayı + Mentol	sorma tablet	(2 x 12)	Menthol - 0.51%, Sage oil - 0.10%	Sugar, Glucose, Food colours, Citric acid	İNDU Trade International	Hindistan	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Megasils Adayayı + Mentol (tablet №24) adlı məhsul boğaz ağrısı və öskürək zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə yaş həddinin dəyişdirilməsi zəruridir (18 yaşdan yuxarı)
Megasils Bal + Limon	sorma tablet	(2 x 12)	Menthol - 0.51%, Honey - 0.14%, Lemon extract - 0.10%	Sugar, Glucose, Food colours	İNDU Trade International	Hindistan	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Megasils Bal + Limon (tablet №24) adlı məhsul boğaz ağrısı və öskürək zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Megasils Mentol + Exineziya	sorma tablet	(2 x 12)	Menthol - 0.51%, Echinacea extract - 0.19%	Sugar, Glucose, Food colours	İNDU Trade International	Hindistan	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Megasils Mentol + Exineziya (tablet №24) adlı məhsul boğaz ağrısı və öskürək zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: "Echinacea" bitkisinin Azərbaycandan dilində düzgün yazılış forması "Echinacea"-dir.

Melac-B6 (Melak-B6)	Kapsul	3	Maqnezium laktat-280 mq,Melissa-100 mq,Vitamin B6-7 mq	Maqnezium stearat,Soya və soya mənşəli məhsullar	Vega İlaç Koz.Gida İmalat San.Tic.Ltd.Şti	Türkiyə	18.03.2019	Xitam verilən müraciətlər	Ekspertizanın bir qismi laboratoriya sınaqlarından ibarət idi və müəyyən olmuşdur ki, məhsulun tərkib haqqında qablaşmanın, istifadə üzrə təlimatın üzərində göstərilən miqdarlar spesifikasiyada göstərilən miqdarlara uyğun gəlir. Hər üç sənəddə ayrı-ayrı rəqəm bərköstəribil: -istehsalçı tərəfindən məhsulun tərkibinə dair təqdim olunmuş sənəddə bədrənc bitkisinin elmi adı, istifadə olunan xammal(kok, ot, çiçək və d.), onun nə formada istifadəsi(ekstrakt. toz və s.) və bu formanın hansı bioloji fəal maddəyə görə standartlaşdırılması göstərilməyib(bu səbəbdən həmin ingredientin dozasının BFMQƏ-ə uyğun olub olmadığını təyin etmək mümkün deyil); -Maqnezium laktat ingredientinin neçə mg magneziuma müvafiq olması göstərilmişdir; -İstifadə üzrə təlimatda məhsulun 1-2 dəfə qəbulu tövsiyə olunur və məhsul 2 dəfə gündə qəbul olunduğu halda B6 vitamin ingredientinin gündəlik istehlakın yuxarı yol verilən həddi aşır, bu da BFMQƏ-lərin tərkibinə uyğun deyil - İstifadə üzrə təlimatda "farmakoloji xüsusiyyətlər" in ləğv olunması zəruridir. Bərköstəribil BFMQƏ-lər bu xüsusiyyətə malik deyil.
Melaxamine-L	Kapsul	(2x15)	Melatonin - 1 mg, L - glycine - 200 mg, Hawthorn (Crataegus) - 100 mg	Magnesium Stearate, Microcellulose, Maltodextrin	Grand Medical Poland Sp. z o.o.	Polşa	12.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melaxamine-L (kapsul N 30) adlı məhsul yuxarıya getmə prosesini yaxşılaşdıraraq BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərköstəribil terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Melaxamine-L	Kapsul	(2x15)	Melatonin - 1 mg, L - glycine - 200 mg, Hawthorn (Crataegus) - 100 mg	Magnesium Stearate, Microcellulose, Maltodextrin	Grand Medical Poland Sp. z o.o.	Polşa	12.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Melaxamine-L (kapsul N 30) adlı məhsul yuxarıya getmə prosesini yaxşılaşdıraraq BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərköstəribil terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Memor	Şərbət	150 ml	Ginkgo Biloba - 5 mg, Magnesium Lactate - 9,8 mg, Zinc - 0,7 mg, Vitamin B6 - 0,06 mg	Destelize water, Orange aroma, Guar Gum, Sucralose, Potasyum sorbat, Sodium benzoat	Bereket İlaç Kozmetik San. Tic.A.Ş	Türkiyə	19.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən MEMOR(şərbət, 150 ml) adlı məhsul beyin qan dövrənini yaxşılaşdırılması üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərköstəribil terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimat və qablaşdırmada "Xəbərdarlıq" bəndində sonuncu cümlə Azərbaycan dilində olmadığı üçün ləğv olunsun; Qablaşdırma dəyişilsin, belə ki, böyükler üçün nəzərdə tutulmuş məhsulların qablaşdırılmasında uşaqlar üçün nəzərdə tutulduğunu göstərən şəkil rəsm və ifadə verib bilinməz. İstifadə üzrə təlimatda "Doza və istifadə qaydası" bəndi "18 yaş və yuxarı: 20 ml gündə 1 dəfə yeməkdən əvvəl" kimi korrekte olunsun, "buraxılış forması" bəndi "flakonda 150 ml şərbət" kimi korrekte olunsun.
Mersi	Kapsul	(3 x 10)	İcariin (Epimedium root dry extract) - 250 mg, Ceratonia siliqua extract - 300 mg, Panax ginseng extract - 180 mg, Ferula communis extract - 170 mg	Cornstarch, Natural gelatin capsules, Microcrystalline cellulose	İmhotep İlaç Kozmetik və Gida Tic. Ltd. Şti	Türkiyə	27.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Mersi (kapsul №30) adlı məhsul kişilərdə cinsi zəiflik zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərköstəribil terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Mersi	Kapsul	(3 x 10)	İcariin (Epimedium root dry extract) - 250 mg, Ceratonia siliqua extract - 300 mg, Panax ginseng extract - 180 mg, Ferula communis extract - 170 mg	Cornstarch, Natural gelatin capsules, Microcrystalline cellulose	İmhotep İlaç Kozmetik və Gida Tic. Ltd. Şti	Türkiyə	27.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Mersi (kapsul №30) adlı məhsul kişilərdə cinsi zəiflik zamanı tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərköstəribil terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Metornit	toz	1	Lesitin 1000 mq;L-ornitin L-aspartat 800 mq;Qlutation 500 mq;Metionin 500 mq;Ənginar (Artışok) eks. 300 mq;Ala qançal (Silimarin) eks. 150 mq.□	Qaragile konsentratı, stevia ekstraktı, oliqofruktoza	Saşera-Med MMC	Rusiya	28.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Metornit(toz, saşe N 30) adlı məhsul müxtəlif məşəli qaraciyər xəstəliklərinin profilaktika və kompleks müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənəfəsli deyil Qeyd: İstifadə üzrə təlimatda oliqofruktoza köməkçi maddə kimi qeyd olunsun.Qeyd:İstifadə üzrə təlimatda və qablaşdırmada köməkçi maddələr hamısı göstərsin, istehsalçının təqdim etdiyi sənədə uyğun olaraq.□ İstifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyin";"BFMQƏ normal qidalanmanı əvəz etmir";"Hamilelik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" ifadələrini əlavə olunsun.□
Metornit	toz	1	Lesitin 1000 mq;L-ornitin L-aspartat 800 mq;Qlutation 500 mq;Metionin 500 mq;Ənginar (Artışok) eks. 300 mq;Ala qançal (Silimarin) eks. 150 mq.□	Qaragile konsentratı, stevia ekstraktı, oliqofruktoza	Saşera-Med MMC	Rusiya	28.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Metornit(toz, saşe N 30) adlı məhsul müxtəlif məşəli qaraciyər xəstəliklərinin profilaktika və kompleks müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə də mənəfəsli deyil Qeyd: İstifadə üzrə təlimatda oliqofruktoza köməkçi maddə kimi qeyd olunsun.Qeyd:İstifadə üzrə təlimatda və qablaşdırmada köməkçi maddələr hamısı göstərsin, istehsalçının təqdim etdiyi sənədə uyğun olaraq.□ İstifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyin";"BFMQƏ normal qidalanmanı əvəz etmir";"Hamilelik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" ifadələrini əlavə olunsun.□
Micronized Creatine Powder	toz	300 q	Creatine monohydrate - 5 g	-	Optimum Nutrition	ABŞ	01.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Micronized Creatine Powder (toz 300 q) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil
Morrinol böyükler üçün	Sprey	70 ml	Sea salt 0.9 %	Purified water	Beauty and Health Ltd	Ukrayna	06.03.2019	Müsbət	Morrinol böyükler üçün, sprey 70 ml, flakonda N1, burun boşluğunun qiyeyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Morrinol uşaqlar üçün	Sprey	70 ml	Sea salt 0.7 %	Purified water	Beauty and Health Ltd	Ukrayna	06.03.2019	Müsbət	Morrinol uşaqlar üçün, sprey 70 ml, flakonda N1, burun boşluğunun qiyeyası üçün tövsiyyə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Mukavit-Th	Şərbət	120 ml	Linden (Tilia cordata) flowers extract - 200 mg, Althea officinalis root extract - 100 mg, Thymus vulgaris herb extract - 100 mg	Xanthan gum, Potassium sorbate, Glycerol, Sucralose, Citric acid, Purified water	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	29.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Mukovit (şərbət, 120 ml) adlı məhsul kəskin və xroniki respirator xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə bərdəfəlik görə də mənəfəsli deyil
Multifolico DHA (Multifolico DHT)	Kapsul	4 x 15	Qırmızı kapsul tərkibi: Omega 3 oil 70 DHA (DHA - 315 mg) - 500 mg, Lutein oil 20 % (Lutein - 10 mg) - 50 mg, Bacillus coagulans 100 mld/g - 20 mg. Çəhrayı kapsul tərkibi: Vitamin C - 100 mg, Niacin - 22 mg, Vitamin E - 12 mg, Vitamin B5 - 6 mg, Vitamin B2 - 1.7 mg, Vitamin B6 - 1.9 mg, Vitamin B1 - 1.4 mg, Folic Acid - 400 mcg, Biotin - 35 mcg, Vitamin - D3 15 mcg, Vitamin B12 - 2.5 mcg, Iron - 27 mg, Zinc - 11 mg, Manganese - 2.5 mg, Copper - 1.2 mg, Iodine - 220 mcg□	Sunflower lecithin, Sunflower oil, Glycerol monostearate, Gelatine, Glycerin, E 172 red iron oxide, E 172 black iron oxide, E 120 carmine red, E 133 brilliant blue□	LJ Pharma srl	İtaliya	12.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Multifolico DHA (kapsul № 4x15 kapsul) adlı məhsul omega-3 yağ turşularının, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil Qeyd1: Qablaşdırma üzərində xarici dilde olan yazıların stikerə uyğun olaraq Azərbaycan dilində qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bəndində "14 yaşdan yuxarı 1 qırmızı və 1 bənövşəyi kapsul gündə 1 dəfə qəbul etmək" tövsiyəsinə korrekt edilməsi və "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.
Multipack Sport Day - Night Formula	Kapsul	(2 x 30)	White kapsul: Vitamin C – 300 mg, Niacin – 36 mg, Pantothenic acid – 26 mg, Vitamin B6 – 23.4 mg, Riboflavin – 21.4 mg, Thiamine – 21.1 mg, Vitamin E – 12 mg, Folic acid – 0.360 mg, Vitamin B12 – 0.0225 mg, Guarana extract – 200 mg (22% caffeine), Citrus bioflavonoids extract from Bitter orange – 100 mg (50% hesperidin), Korean ginseng extract – 50 mg (10 % ginsenosides), American ginseng extract – 50 mg (5% ginsenosides), Coenzyme Q10 - 10 mg, Black kapsul: Magnesium – 187.5 mg, Zinc – 15 mg, Iron – 14 mg, Manganese – 2 mg, Copper – 1 mg, Iodine – 0.15 mg, Selenium – 0.055 mg, Molybdenum - 0.05 mg, Chromium – 0.04 mg, Gamma-aminobutyric acid – 300 mg, L-theanine – 100 mg, L-tryptophan – 100 mg	Maltodextrin, Magnesium salts of fatty acids	TREC NUTRITION Sp. z o.o.,	Polşa	06.03.2019	Mənfi	Ekspertizaya təqdim olunmuş Multipack Sport Day - Night Formula (kapsul №60) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan məhsul olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan Pantothenic acid (maksimum yol verilən həddi 15 mq-dir), Vitamin B6 (maksimum yol verilən həddi 6 mq-dir), Thiamin (maksimum yol verilən həddi 5 mg), Riboflavin (maksimum yol verilən hədd 6 mg), Vitamin B12 (maksimum yol verilən həddi - 9 mcg), Gamma-aminobutyric acid (maksimum yol verilən həddi 150 mq-dir), maddələrinin miqdarı gündəlik istehlakın yuxarı yol verilən həddindən yüksəkdir.

Myogard	Kapsul	(2 x 10)	Coenzyme Q10 (as Ubidecarenone) USP - 50 mg, L-Carnitine (as Tartrate) - 100 mg, Chromium (as Picolinate) USP - 50 mcg	MCC 101 (Avecil 101), Croscarmellose, PVP K30, Aerosil 200, Talc, Magnesium Stearat, Iso Propyl Alcohol	Route2 Health (Pvt) Limited	Pakistan	18.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Myogard (Kapsul №20) adlı məhsul metabolik proseslərini gücləndirən və bir çox xəstəliklərin müalicəsində və profilaktikasında köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dəm an vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda məhsulun adından sonra "bioloji fəallığa malik qida əlavəsinə dair istifadə üzrə təlimat" yazısını əlavə etmək;"farmokinetika" sözünü ləğv etmək, belə ki bu termin BFMQƏ-lər aid deyil; "tərkib" sözündən sonra "1 kapsul üçün" yazısını əlavə etmək, Chromium (as Picolinate) USP ingredientinin miqdarını normativ sənədə uyğun olaraq 50 mq kimi korrekte etmək zəruridir.
Narased	Kapsul	3 x 10	Passiflora incarnata herb extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus spp.) leaf and flower extract 100 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	06.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Narased (kapsul № 30) adlı məhsul mərkəzi sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Nebufer	Tablet	1	İron fumarate - 60 mg (19.2 mg Iron), Folic acid - 350 mcg, Vitamin B 12 - 2.5 mcg, Vitamin C - 60 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiyə	04.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Nebufer (tablet №30) adlı məhsul dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkiblə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Nebufer	Tablet	1	İron fumarate - 60 mg (19.2 mg Iron), Folic acid - 350 mcg, Vitamin B 12 - 2.5 mcg, Vitamin C - 60 mg	Maltodextrin, Tricalcium phosphate, Magnesium salts	Zeyus Gida Takviyələri Karışım Ürünleri	Türkiyə	04.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Nebufer (tablet №30) adlı məhsul dəmirin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkiblə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Nefrenol	Kapsul	3 x 10	Mercani (Vaccinium oxycoccos) meyvələrin quru ekstraktı - 250 mq, Adi ayıqulağı (Arctostaphylos Uva Ursi) otun quru ekstraktı - 170 mq, Qızılcıbuq qızıləbət (Solidago virgaurea) otun tozu - 60 mq, Kalium sitrat - 19 mq, Natrium sitrat - 16 mq, Vitamin B6 - 5 mq, Fol turşusu - 200 mq.	Maqnezium stearat, Mikrokrystalik seluloza, Jelatin	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	17.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən NEFRENOL(kapsul N 30) adlı məhsul sidik-ifrazat yollarının iltihabi xəstəliklərinin müalicəsi və profilaktikası zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qavdalarına görə dəm an vasitəsi deyil.
Neyrobot	Şərbət	100 ml	Citicoline - 250 mg, Vitamin B1 - 0.6 mg, Vitamin B6 - 0.6 mg, Vitamin B2 - 0.5 mg, Vitamin B12 - 1 mcg	Water, Sugar, Fructose, Citric acid (E 330), Potassium sorbate (E 202)	MM Vitapharm-Com MMC	Moldova	15.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Neyrobot (şərbət 100 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.Qeyd: Məhsul 14 yaşdan tövsiyə olunduğu üçün Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadəsinə göstərişlər" bəndində yarımcıq doğulmuş uşaqlar üçün qeyd edilmiş tövsiyənin ləğv edilməsi zəruridir.
Neyrobot	Şərbət	100 ml	Citicoline - 250 mg, Vitamin B1 - 0.6 mg, Vitamin B6 - 0.6 mg, Vitamin B2 - 0.5 mg, Vitamin B12 - 1 mcg	Water, Sugar, Fructose, Citric acid (E 330), Potassium sorbate (E 202)	MM Vitapharm-Com MMC	Moldova	15.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Neyrobot (şərbət 100 ml) adlı məhsul beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.Qeyd: Məhsul 14 yaşdan tövsiyə olunduğu üçün Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadəsinə göstərişlər" bəndində yarımcıq doğulmuş uşaqlar üçün qeyd edilmiş tövsiyənin ləğv edilməsi zəruridir.

Noogam B6	Tablet	-	QAYT (qamma-amin yağ turşusu) 250 mq, Qlisin 75 mq, Vitamin B6 500 mq, Vitamin B9 (Fol turşusu) 50 mq, Qlisin 75 mq, Qlütamin 50 mq, Maqnezium karbonat 50 mq (14,4 mq Maqneziuma bərabərdir).	Mikrokristallik sellüloza, Sorbitol, Maqnezium stearat, Talc	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	19.03.2019	Xitam verilən müraciət	<p>"Healty Life MMC" şirkətinin 31.01.2019-cü il tarixli məktubuna cavab olaraq bildiririk ki, Türkiyənin "Koç Pharmaceuticals Co.Ltd" şirkətinin istehsalı olan 1601 seriyalı Noogam B6 (kapsul №30) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertiza keçirilmişdir. Ekspertizanın bir hissəsini təşkil edən laboratoriya analizləri zamanı müəyyən olundu ki, təqdim olunmuş məhsulda maqnezium ionu və qamma amin yağ turşusunun miqdarı istehsalçı tərəfindən normativ sənədlərin göstəricilərinə uyğun deyildir. Belə ki, laboratoriya sınaqları zamanı maqnezium ionları 158.5 % (istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə 90.0-110.0% intervalında olduğu qeyd olunmuşdur), qamma amin yağ turşusu isə 36.04 % olaraq (istehsalçı tərəfindən təqdim edilmiş sənədlərdə 90.0-110.0% intervalında olduğu qeyd olunmuşdur) aşkar edildi. □ Göstərilən uyğunsuzluğu nəzərə alaraq bildiririk ki, təqdim olunmuş məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair ekspertiza rəyinin verilməsi mümkün deyildir, hazırlanma texnologiyası, təhlükəsizliyi və keyfiyyəti şübhə doğurduğu üçün adı qeyd edilən məhsulun istifadəsi məqsədə uyğun hesab olunmur.</p> <p>Uyğunsuzluğun səbəbləri araşdırıldıqdan sonra ekspertiza rəyinin alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına uyğun olaraq yenidən Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilərsiniz.</p>
Noref Limon dadı ilə	Tablet	(3 x 8)	Calcium carbonate – 1.625 g, Magnesium carbonate – 0.125 g, Citric acid – 0.425 g	Microcrystalline cellulose, Starch, Lemon flavoring, Sodium saccharin, Sodium benzoate, Menthol, PEG-40, Calcium stearate, Carboxymethyl cellulose	Beauty and Health Ltd	Ukrayna	06.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Noref Limon dadı ilə (tablet №24) adlı məhsul kalsium və maqneziumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstəricisinə görə dərman vasitəsi deyil.
Noref Nane dadı ilə	Tablet	3 x 8	Calcium carbonate – 1.625 g, Magnesium carbonate – 0.125 g, Citric acid – 0.425 g	Microcrystalline cellulose, Starch, peppermint flavoring, Sodium saccharin, Sodium benzoate, Menthol, PEG-40, Calcium stearate, Carboxymethyl cellulose	Beauty and Health Ltd	Ukrayna	06.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Noref Nane dadı ilə (tablet №24) adlı məhsul kalsium və maqneziumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstəricisinə görə dərman vasitəsi deyil.
Noref Portağal dadı ilə	Tablet	(3 x 8)	Calcium carbonate – 1.625 g, Magnesium carbonate – 0.125 g, Citric acid – 0.425 g	Microcrystalline cellulose, Starch, Orange flavoring, Sodium saccharin, Sodium benzoate, Menthol, PEG-40, Calcium stearate, Carboxymethyl cellulose	Beauty and Health Ltd	Ukrayna	06.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Noref Portağal dadı ilə (tablet №24) adlı məhsul kalsium və maqneziumun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstəricisinə görə dərman vasitəsi deyil.
Ocean Multi	Şərbət	150 ml	Fish oil - 500 mg, Omega 3 - 160 mg, Vitamin C - 80 mg, Vitamin B3 - 16 mg, Vitamin E - 12 mg α-TE, Zinc - 7,5 mg, Vitamin B5 - 6 mg, Vitamin B2 - 1,4 mg, Vitamin B6 - 1,4 mg, Vitamin B1 - 1,1 mg, Manganese - 1 mg, Vitamin A - 500 mcg, Folic acid - 200 mcg, Iodide- 75 mcg, Selenium - 55 mcg, Molybdate - 50 mcg, Vitamin D3 - 10 mcg, Vitamin B12- 2,5 mcg	Sodium benzoate, Xanthan gum, Orange flavored, Distilled water, Honey, Polysorbate 80, Potassium sorbate, Glycerol, Sugar	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	28.03.2019	Müsbət	Ekspertizaya təqdim edilmiş Ocean Multi (şərbət, 150 ml) adlı məhsul omega-3 yağ turşularının, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, öz tərkibi və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: İldax zamanı qablaşma üzərində xarici dildə olan yazıların Azərbaycan dilində qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatla "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.
Ocean Multi	Şərbət	150 ml	Fish oil - 500 mg, Omega 3 - 160 mg, Vitamin C - 80 mg, Vitamin B3 - 16 mg, Vitamin E - 12 mg α-TE, Zinc - 7,5 mg, Vitamin B5 - 6 mg, Vitamin B2 - 1,4 mg, Vitamin B6 - 1,4 mg, Vitamin B1 - 1,1 mg, Manganese - 1 mg, Vitamin A - 500 mcg, Folic acid - 200 mcg, Iodide- 75 mcg, Selenium - 55 mcg, Molybdate - 50 mcg, Vitamin D3 - 10 mcg, Vitamin B12- 2,5 mcg	Sodium benzoate, Xanthan gum, Orange flavored, Distilled water, Honey, Polysorbate 80, Potassium sorbate, Glycerol, Sugar	Nuvita İlaç və Kimya San.Tic.A.Ş	Türkiyə	28.03.2019	Müsbət	Ekspertizaya təqdim edilmiş Ocean Multi (şərbət, 150 ml) adlı məhsul omega-3 yağ turşularının, vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan inqredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır, öz tərkibi və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: İldax zamanı qablaşma üzərində xarici dildə olan yazıların Azərbaycan dilində qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatla "əks göstərişlər" bəndinin qeyd edilməsi zəruridir.
Omebil Forte	Kapsul	1	Omega 3 (fish oil) - 1000 mg, EPA - 180 mg, DHA - 120 mg, Vitamin E (DL-alpha-tocopherol) - 10 mg	Gelatin, Glycerol, Purified water	Fortex Nutraceutical LTD	Bolqarıstan	07.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Omebil forte (kapsul, № 60) adlı məhsul omega-3 yağ turşularının və E vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkib və istifadə göstəricilərinə əsasən dərman vasitəsi deyil. Belə ki, məhsulun tərkibində olan inqredientlər gündəlik istehlakın yol verilən maksimal istifadə aşmır.
Omega 3 FULL	Kapsul	6 x 10	Fish oil - 800 mg, DHA - 100 mg, EPA - 100 mg	gelatine	Saşera-Med MMC	Rusiya	28.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Omega - 3 FULL (kapsul №60) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstəricisinə görə dərman vasitəsi deyil. Qeyd: İldax zamanı qablaşma üzərində köməkçi maddələrin qeyd edilməsi zəruridir. Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi, "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sətlik dozaları keçməyin" "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Hamilik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının qeyd edilməsi zəruridir.

Omega 3 FULL	Kapsul	6 x 10	Fish oil - 800 mg, DHA - 100 mg, EPA - 100 mg	gelatine	Saşera-Med MMC	Rusiya	28.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Omega - 3 FULL (kapsul №60) adlı məhsul omega 3 yağ turşularının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərm an vasitəsi deyil. Qeyd: İdخال zamanı qablaşma üzərində köməkçi maddələrin qeyd edilməsi zəruridir. Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi, "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyin" "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının qeyd edilməsi zəruridir.
Omeqanorm	Kapsul	(3 x 10)	Total Cod liver & Fish oil Alpha-lipoic acid (EPA – 180 mg, DHA – 120 mg) – 1000 mg, Vitamin D – 400 IU, Vitamin E – 30 mg	Gelatin, Glycerol, Deionized water	Maximum Sağlık Ürünleri Ltd	Türkiyə	12.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Omeqanorm (kapsul №30) adlı məhsul omega 3 yağ turşularının və D vitamininin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərm an vasitəsi deyil.
Oroflor	Kapsul	(2 x 10)	Bifidobacterium longum, Lactobacillus acidophilus, Streptococcus thermophilus, Lactobacillus parasei, Lactobacillus rhamosus total amount of live cells not less than 2.5 milliards n.c.u (CFU)	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	01.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Oroflor (kapsul, №20) adlı məhsul bağırsağ mikroflorasını yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır. Tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Osrecal	Tablet	(3x10)	Calcium carbonate (Calcium 40%) - 1000 mg, Magnesium oxide (Magnesium 60%) - 200 mg, Zinc oxide (Zinc 80%) - 12.5 mg, Colecalciferol (Vitamin D3 10%) - 0.05 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide	Medicure İlaç Sanayi ve Ticaret Ltd. Şti	Türkiyə	15.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Osrecal (tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Osrecal	Tablet	(3x10)	Calcium carbonate (Calcium 40%) - 1000 mg, Magnesium oxide (Magnesium 60%) - 200 mg, Zinc oxide (Zinc 80%) - 12.5 mg, Colecalciferol (Vitamin D3 10%) - 0.05 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide	Medicure İlaç Sanayi ve Ticaret Ltd. Şti	Türkiyə	15.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Osrecal (tablet №30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Parvulex	Kapsul	3 x 10	Omega - 3 - 129.3 mg, EPA - 66.5 mg, DHA - 44.3 mg, Vitamin B1 - 1.4 mg, Vitamin B2 - 1.4 mg, Vitamin B3 - 16 mg, Vitamin B5 - 6 mg, Vitamin B6 - 1.8 mg, Vitamin B7 - 0.035 mg, Vitamin B12 - 2.5 mcg, Vitamin B9 - 0.4 mg, Vitamin C - 50 mg, Vitamin D3 - 5 mcg, Zinc - 10 mg, Iron - 17 mg, İodine - 150 mcg, Sodium Selenite - 0.12 mg	Gelatin, Deionized water, Sunflower seed oil, Glycerin, Lemon peel oil, Silicon dioxide, Beeswax white, Tocopherol - rich extract, Iron oxide (red), Iron oxide (black)	Vefa İlaç San. ve Tic. Ltd. Şti	Türkiyə	18.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Parvulex (kapsul, №30) adlı məhsul omega-3 yağ turşularının, vitamin və minerallarının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Pchelavit (Pçelavit)	Şərbət	190 ml	Vitamin C-21.6 mq. Vitamin A-400 mq. Vitamin D3-5 mq. Vitamin B1-0.5 mq. Vitamin B2-0.6 mq. Vitamin B3-6.4 mq. Vitamin b5-2.4 mq. Vitamin B6-0.7 mq. Vitamin B12-0.66 mq	Bal. qablaşdırılmış portağal şirəsi, Oligofruktoza. Qablaşdırılmış armud şirəsi. rozmarin ekstraktı. təbii dadlandırıcı .su.	Medex d.o.o	Sloveniya	06.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Pchelavit /Pçelavit (şərbət, 190 ml) adlı məhsul bəzi vitamin və mineralların əlavə mənbəyi kimi, immun sistemini möhkəmləndirən vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd : Rəyin "Tərkib" və "İstifadə qaydaları" bəndlərində öncədən verdiyimiz rəydə bəzi texniki səhvlərə yol verildiyi üçün, rəy dəyişdirilmişdir.
Pedi-Vital	Şərbət	150 ml	L-carnitine – 150 mg, Magnesium lactate – 2 mg, Vitamin C – 25 mg, Vitamin E – 5 mg, Vitamin A – 0.45 mg, Vitamin D – 200 IU, Biotin – 20 mcg, Vitamin B1 – 0.75 mg, Vitamin B2 – 0.5 mg, Vitamin B6 – 1 mg, Vitamin B3 – 7 mg, Vitamin B5 – 2 mg, Vitamin B12 – 1 mcg, Folic acid – 150 mcg, Zinc – 3 mg	EDTA, Distilled water, Xanthan gum, Dry citric acid, Sorbitol, Potassium sorbate, Strawberry flavour	Vitagen İlaç San. ve Tic. Ltd.Şti	Türkiyə	15.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Pedi-Vital (şərbət 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərm an vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, "əks göstərişlər" bölməsinin əlavə olunması zəruridir.
Pedi-Vital	Şərbət	150 ml	L-carnitine – 150 mg, Magnesium lactate – 2 mg, Vitamin C – 25 mg, Vitamin E – 5 mg, Vitamin A – 0.45 mg, Vitamin D – 200 IU, Biotin – 20 mcg, Vitamin B1 – 0.75 mg, Vitamin B2 – 0.5 mg, Vitamin B6 – 1 mg, Vitamin B3 – 7 mg, Vitamin B5 – 2 mg, Vitamin B12 – 1 mcg, Folic acid – 150 mcg, Zinc – 3 mg	EDTA, Distilled water, Xanthan gum, Dry citric acid, Sorbitol, Potassium sorbate, Strawberry flavour	Vitagen İlaç San. ve Tic. Ltd.Şti	Türkiyə	15.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Pedi-Vital (şərbət 150 ml) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərm an vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nın "Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatının tərtibatına dair tələblər"inə (maddə 6) uyğun olaraq tərtib olunması, "əks göstərişlər" bölməsinin əlavə olunması zəruridir.

Piena Kids	Şerbet	150 ml	Vitamin A – 2800 IU, Vitamin D – 18.7 mcg, Vitamin C – 169.4 mg, Vitamin E – 4.5 mg, Vitamin B1 – 3.2 mg, Vitamin B2 – 5.2 mg, Vitamin B6 – 5.5 mg, Niacin – 45.7 mg, Vitamin B5 – 19.9 mg, Vitamin B12 – 2.9 mcg, Lecithin – 228.7 mg, L-lysine – 215.6 mg, Rosehips water extract – 1.7 g, Carrot oil extract – 1.7 g, Malt extract – 0.8 g	Sorbitol, Xylitol, Glycerol, Polysorbate 80, Citric acid, Potassium sorbate, Xanthan gum, Sodium benzoate, Aroma peach	Fortex Nutraceutical LTD	Bolqarıstan	18.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Piena Kids (şərbət 150 ml) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Piena Kids	Şerbet	150 ml	Vitamin A – 2800 IU, Vitamin D – 18.7 mcg, Vitamin C – 169.4 mg, Vitamin E – 4.5 mg, Vitamin B1 – 3.2 mg, Vitamin B2 – 5.2 mg, Vitamin B6 – 5.5 mg, Niacin – 45.7 mg, Vitamin B5 – 19.9 mg, Vitamin B12 – 2.9 mcg, Lecithin – 228.7 mg, L-lysine – 215.6 mg, Rosehips water extract – 1.7 g, Carrot oil extract – 1.7 g, Malt extract – 0.8 g	Sorbitol, Xylitol, Glycerol, Polysorbate 80, Citric acid, Potassium sorbate, Xanthan gum, Sodium benzoate, Aroma peach	Fortex Nutraceutical LTD	Bolqarıstan	18.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Piena Kids (şərbət 150 ml) adlı məhsul vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Polised	Tablet	30	QAYT-150 mg, Qİsın- 100mg, İnozitol-100mg, Qonaqotu ekstraktı (Passiflora incarnata)-100mg, Pişikotu ekstraktı (Valeriana officinalis)-100mg, Mayaotu ekstraktı (Humulus lupulus) -45mg, Vit.B3- 20mg, Vit.B6- 5mg.	Microcrystalline Cellulose, Stearic Acid, Silica, Magnesium Stearate, Hydroxypropyl Methylcellulose.	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	14.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən POLİSED (tablet N 50) adlı məhsul gərginlik, yuxusuzluq (yüngül forma) aradan götürmək üçün köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. □ Qeyd: Qablaşdırma və istifadə üzrə təlimatda "tərkib", "istifadə sahəsi" və "əks göstərişlər" bəndləri rəyin müvafiq bəndlərinə uyğun olaraq yazılısın.
Polizolin	Şerbet	100 ml	Sarımsaq ekstraktı (Allium Sativum ext.) 20 mq; Balqabaq toxumlarının ekstraktı (Cucurbita pepo seed ext.) 8 mq; Qərənfil çiçəyinin yağı (Syzigium aromaticum) 8 mq; Dağ tərşunu ekstraktı (Tanacetum vulgare ext.) 8 mq;	göstərilməyib	Saşera-Med MMC	Rusiya	28.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Polizolin (şərbət, 100 ml) adlı məhsul bağırsaq helmintlərinin müalicəsi zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: 1) İstifadə üzrə təlimatda və qablaşdırmada Şirinkök ekstraktı (Polypodium virginianum ext.) ingredientinin adı bu şəkildə korrekte olunsun, □ 2) Uşaqlara istifadəsinə dair təhlükəsizliyi ilə bağlı müvafiq sənədlər təqdim olmadığı üçün, istifadə üzrə təlimatda vasitənin rəydəki kimi göstərdiyimiz yaş həddi qeyd olunsun; "Dərman vasitəsi deyildir"; "Tövsiyə edilən sutkalıq dozanı keçməyin"; "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Dərman istifadəsi zamanı həkimlə məsləhətləşin". ifadələri əlavə olunsun
Polizolin	Şerbet	100 ml	Sarımsaq ekstraktı (Allium Sativum ext.) 20 mq; Balqabaq toxumlarının ekstraktı (Cucurbita pepo seed ext.) 8 mq; Qərənfil çiçəyinin yağı (Syzigium aromaticum) 8 mq; Dağ tərşunu ekstraktı (Tanacetum vulgare ext.) 8 mq;	göstərilməyib	Saşera-Med MMC	Rusiya	28.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Polizolin (şərbət, 100 ml) adlı məhsul bağırsaq helmintlərinin müalicəsi zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: 1) İstifadə üzrə təlimatda və qablaşdırmada Şirinkök ekstraktı (Polypodium virginianum ext.) ingredientinin adı bu şəkildə korrekte olunsun, □ 2) Uşaqlara istifadəsinə dair təhlükəsizliyi ilə bağlı müvafiq sənədlər təqdim olmadığı üçün, istifadə üzrə təlimatda vasitənin rəydəki kimi göstərdiyimiz yaş həddi qeyd olunsun; "Dərman vasitəsi deyildir"; "Tövsiyə edilən sutkalıq dozanı keçməyin"; "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Dərman istifadəsi zamanı həkimlə məsləhətləşin". ifadələri əlavə olunsun
Pregnom	Kapsul	3 x 10	Omega-3 - 129.3 mg, EPA - 66.5 mg, DHA - 44.3 mg, Vitamin B1 - 1.4 mg, Vitamin B2 - 1.4 mg, Vitamin B3 - 16 mg, Vitamin B5 - 6 mg, Vitamin B6 - 1.8 mg, Vitamin B7 - 0.035 mg, Vitamin B12 - 2.5 mcg, Vitamin B9 - 0.4 mg, Vitamin C - 50 mg, Vitamin D3 - 5 mcg, Zinc - 10 mg, Iron - 17 mg, İodine - 150 mcg, Sodium Selenite - 0.12 mg	Gelatin, Deionized water, Sunflower seed oil, Glycerin, Lemon peel oil, Silicon dioxide, Beeswax white, Tocopherol - rich extract, Iron oxide (red), Iron oxide (black)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	18.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Pregnom (kapsul, №30) adlı məhsul omega-3 yağ turşularının, vitamin və mineralının əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Probac Plus	Kapsul	2 x 10	Bifidobacterium longum, Lactobacillus acidophilus, Streptococcus thermophilus, Lactobacillus parasei, Lactobacillus rhamnosus – total amount of live cells not less than 2,5 milliards n.c.u (CFU)	Magnesium stearate, Microcrystalline cellulose, Gelatine	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	13.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Probac Plus (kapsul, №20) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Probac Plus	Kapsul	2 x 10	Bifidobacterium longum, Lactobacillus acidophilus, Streptococcus thermophilus, Lactobacillus parasei, Lactobacillus rhamnosus – total amount of live cells not less than 2,5 milliards n.c.u (CFU)	Magnesium stearate, Microcrystalline cellulose, Gelatine	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	13.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Probac Plus (kapsul, №20) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Progen ISO	Tablet	3 x 10	Genistein and Daidzein (isoflavones) from Soy extract - 25 mg, Epigallocatechin - 3 - gallate from Green tea extract - 60 mg, Indole - 3 - carbinol from Brassica - 100 mg	Microcrystalline cellulose, Magnesium stearate, Silica	Gricar Chemical SRL	İtaliya	07.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Progen ISO (tablet, № 30) adlı məhsul menopauza pozğunluqlarını, halsizliyi aradan qaldırmaq üçün və tonuslandırıcı vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibində istifadə edilən dərman vasitələri kimi Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "əks göstərişlər" bəndinin və "İstifadə qaydası" bəndində yaş həddinin (böyüklərə) qeyd edilmiş zəruridir.
Proner	toz	1 x 10	Streptococcus thermophilus - 10 mlrd. , Bifidobacterium lactis - 10 mlrd. , Lactobacillus reuteri - 10 mlrd. , Lactobacillus rhamnosus - 10 mlrd.	Oligofructose, Inulin	Saşera-Med MMC	Rusiya	29.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Proner (saşe, №30) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsidir. Qeyd:Qablaşma eskizi üzərində xarici dildə qeyd edilmiş "sachets" və "paket" yazılarının "saşe" yazısı ilə əvəz edilməsi, qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "İstifadə qaydası" bəndində "14 yaşdan yuxarı 1 saşe gündə 1 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda köməkçi maddələrin qeyd edilməsi, "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi, "Xəstələrin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyin" "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Hamilelik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının qeyd edilməsi zəruridir.
Proner	toz	1 x 10	Streptococcus thermophilus - 10 mlrd. , Bifidobacterium lactis - 10 mlrd. , Lactobacillus reuteri - 10 mlrd. , Lactobacillus rhamnosus - 10 mlrd.	Oligofructose, Inulin	Saşera-Med MMC	Rusiya	29.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Proner (saşe, №30) adlı məhsul bağırsaq mikroflorasını tənzimləmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsidir. Qeyd:Qablaşma eskizi üzərində xarici dildə qeyd edilmiş "sachets" və "paket" yazılarının "saşe" yazısı ilə əvəz edilməsi, qablaşma eskizi və Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "İstifadə qaydası" bəndində "14 yaşdan yuxarı 1 saşe gündə 1 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda köməkçi maddələrin qeyd edilməsi, "Bioloji aktiv əlavə" yazısının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi, "Xəstələrin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyin" "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Hamilelik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının qeyd edilməsi zəruridir.
Prostakaps	Kapsul	3 x 10	Cırdan palma ekstarkti-300 mq, Likopin ekstraktı-500 mq, Gicitken ekstraktı- 62.5 mq, Ayı qulağı ekstaktı-12.5 mq, Balqabaq toxumu yağı- 300 mq, Sink-10.3 mq, Selen-103 mq	Natrium selenat, Lesitin, arı mumu, bitki yağı, qliserin, su, jelatin	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	12.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Prostakaps (kapsul N 30) adlı məhsul prostat vəzinin fəalliyətini yaxşılaşdıraraq BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir. Qeyd: istifadə üzrə təlimatda məhsulun 14 gündən artıq istifadə olunmaması barədə məlumat olması zəruridir. Belə ki, Ayıqulağı bitkisi 2 həftədən artıq istifadə olunduqda böyrəklərə qıcıqlandırıcı təsir göstərir.
Radimax	Tablet	15 x 4	Selenium (as L-Selenomethionine) - 110 mcg	Microcrystalline cellulose, Magnesium stearate	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Radimax (tablet, №60) adlı məhsul selenium ingredientinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir.
Radimax	Tablet	15 x 4	Selenium (as L-Selenomethionine) - 110 mcg	Microcrystalline cellulose, Magnesium stearate	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Radimax (tablet, №60) adlı məhsul selenium ingredientinin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsidir.

Rakinaza	Kapsul	(2 x 15)	Serratiopeptidase enzyme - 15 000 IU (22.5 mg), Nattokinase - 700 IU (35 mg)	Vegetable capsule, Magnesium stearate, Microcrystalline cellulose, Silicon dioxide	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiye	11.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Rakinaza (kapsul, № 30) adlı məhsul sağlamlığın bərpası üçün profilaktik məqsədlə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "istifadə qaydası" bölməsində yaş həddinin (14 yaşdan yuxarı) qeyd edilməsi, "əks göstərişlər" bəndində yaş həddinin (14 yaşa qədər uşaqlar) korrekte edilməsi və "Bioloji aktiv əlavə", "Qidaya əlavə" yazılarının "Bioloji fəallığa malik qida əlavəsi" yazısı ilə əvəz edilməsi zəruridir. Həmçinin, təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz", "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Uşaqların əli çətməyən yerdə saxlayın"; "Hamillik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin"; "Tövsiyə edilən sutkalıq dozanı keçməyin" yazılarının qeyd edilməsi zəruridir.
Rensol	Damcı	50 ML	Adi rəzyana meyvələrinin ekstraktı-9 ml, Dəfnə yarpaqlarının ekstraktı-6 ml, Cırə meyvələrinin ekstraktı-6 ml, Adı yemi. toxumlarının ekstraktı-6 ml, Qərgidali sacaqlarının ekstraktı-6 ml, Albali meyvələrinin sapaqlarının ekstraktı-6 ml		GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiye	18.03.2019	Xitam verilən müraciətlər	Ekspertizanın bir qismi laboratoriya sınaqlarından ibarət idi və müəyyən olmuşdur ki, məhsulun həcmi 30 ml təyin olunduğu halda, normativ sənəddə göstəribinə uyğun deyildir (50 ml). -İstehsalçı tərəfindən məhsulun tərkibinə dair təqdim olunmuş sənəddə istifadə olunan bitki mənşəli ingredientlərin hansı bioloji fəal maddələrə görə standartlaşdırılması göstərilməyib (bu səbəbdən həmin ingredientin dozasının BFMQƏ-ə uyğun olmasını təyin etmək mümkün deyil). Normativ sənəddə ingredientlərin nə formada istifadəsi (ekstrakt, toz və s.) göstərilməyib halda, istifadə üzrə təlimatda bu məlumat peyda olunur, cırə bitkisinin elmi adı normativ sənədə uyğun deyil və düzgün göstərilməyib.
Respicare(RespiGuard)	Kapsul	(1x10)	Streptococcus pneumoniae - 1.00 mg, Klebsiella pneumoniae - 1.00 mg, Streptococcus aureus - 1.00 mg, Streptococcus pyogenes - 1.00 mg, Heamophilus influenzae - 1.00 mg, Propionibacterium acnes - 1.00 mg, Bovine colostrum - 50.00 mg, Beta Glucan - 100 mg	Mannitol, Maqnezium stearat, Jelatin, Titan dioksid	Biocare Copenhagen	Danimarka	11.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Respicare(RespiGuard) (kapsul N 10) adlı məhsul immun sisteminin fəaliyyətini yaxşılaşdırən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydasına görə dərman vasitəsi deyil. Qeyd: Qablaşdırmanın üzərində digər dillərlə yanaşı Azərbaycan dilində də yazılmalıdır. İstifadə üzrə təlimatda "İstifadə qaydası və dozası" bəndinin birinci cümləsinin əvvəli: "Böyüklərə 1 kapsul gündə 1 dəfə..." kimi korrekte olunsun.
Rinap	Burun üçün damcı	30 ml	D-panthenol % 0.1 , Vitamin A % 0.05	White vaselin %21 , Liquid paraffin %78,65 , Chlorhexidine % 0.1, BHA % 0,1.	Santasiya İlaç Kozm. Med. İtr. Paz. Sağ. ve İnş. Hizm. San. Tic. Ltd.	Türkiye	06.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Rinap(burun üçün damcı, 30 ml) adlı məhsul burun boşluğunun selikli qişasının nəmləndiricisi kimi tövsiyə olunan tibbi vasitə olub, öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Ripomill	Daxilə qəbul üçün məhlul	200 ml	Magnesium - 60 mg, Passion flower tit.to 0,5% total flavonoids - 40 mg, Lemon balm d.e. tit.to 2% rosmarinic acid - 30 mg, Linden d.e. 5% in 5% flavonoids - 30 mg, Chamomile d.e.tit.to 0,3% in apigenin - 20 mg	Water, Fructose, Acacia honey, Citric acid, Sodium lactate, Potassium sorbate, Xanthan gum	BioDue Spa	İtaliya	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ripomill (daxilə qəbul üçün məhlul, 200 ml) adlı məhsul mərkəzi-sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda yaş həddinin (12 yaşdan yuxarı) qeyd edilməsi zəruridir.
Ripomill	Daxilə qəbul üçün məhlul	200 ml	Magnesium - 60 mg, Passion flower tit.to 0,5% total flavonoids - 40 mg, Lemon balm d.e. tit.to 2% rosmarinic acid - 30 mg, Linden d.e. 5% in 5% flavonoids - 30 mg, Chamomile d.e.tit.to 0,3% in apigenin - 20 mg	Water, Fructose, Acacia honey, Citric acid, Sodium lactate, Potassium sorbate, Xanthan gum	BioDue Spa	İtaliya	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Ripomill (daxilə qəbul üçün məhlul, 200 ml) adlı məhsul mərkəzi-sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda yaş həddinin (12 yaşdan yuxarı) qeyd edilməsi zəruridir.

Saframyıl	Tablet	1	Saffron extract titrated to 2% in safranal (Crocus sativus) - 30 mg, L-tryptophane - 79 mg, Pyridoxin hydrochlorid (Vitamin B6) - 1.23 mg	Microcrystalline cellulose, Silica, Magnesium stearate	Les 3 Chenes	Fransa	28.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Saframyıl (tablet N 15) adlı məhsul sinir-sisteminin funksiyasını yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərmən vasitəsi deyil. Qeyd:İdxal zamanı qablaşma üzərində xarici dilidə olan yazıların Azərbaycan dilində qeyd edilməsi, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Xəstələrin müalicəsi məqsədi ilə istifadə edilə bilməz", "Hamilelik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" yazılarının, "İstifadə qaydası" bəndində yaş həddinin (14 yaşdan yuxarı), "əks göstərişlər" bəndində "məhsulun tərkibində olan hər hansı bir komponentə qarşı həssaslıq" yazısının qeyd edilməsi zəruridir.
Sambovin	Tablet	15 x 2	Beta glucan 75% (from mushroom and yeast) - 150 mg, Vitamin C - 120 mg, Vitamin E - 50 mg, Zinc (from Zinc Oxide) - 25 mg, Selenium (Sodium Selenite) - 150 mcg	Maltodextrin, microcrystalline cellulose, croscarmellose sodium, silicon dioxide, vegetable grade magnesium stearate, ethyl cellulose, hydroxypropylmethylcellulose, glycerin eur vegetable grade, medium chain triglycerides, oleic acid, ammonium hydroxide, sodium alginate, stearic acid, tartaric acid, sodium benzoate, sorbic acid	Primea Limited	İngiltərə	05.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sambovin (tablet №30) adlı məhsul immün sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərmən vasitəsi deyil.
Sambovin	Tablet	15 x 2	Beta glucan 75% (from mushroom and yeast) - 150 mg, Vitamin C - 120 mg, Vitamin E - 50 mg, Zinc (from Zinc Oxide) - 25 mg, Selenium (Sodium Selenite) - 150 mcg	Maltodextrin, microcrystalline cellulose, croscarmellose sodium, silicon dioxide, vegetable grade magnesium stearate, ethyl cellulose, hydroxypropylmethylcellulose, glycerin eur vegetable grade, medium chain triglycerides, oleic acid, ammonium hydroxide, sodium alginate, stearic acid, tartaric acid, sodium benzoate, sorbic acid	Primea Limited	İngiltərə	05.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sambovin (tablet №30) adlı məhsul immün sistemini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkibi ilə istifadə göstərişinə görə dərmən vasitəsi deyil.
Santem B	Tablet	1	Omega-3 - 90 mg, Vitamin E - 50 mg, Vitamin B1 - 1 mg, Vitamin B2 - 1.27 mg, Vitamin B6 - 2.5 mg, Vitamin B12 - 0.002 mg, Vitamin B3 - 7.5 mg, Ginkgo Biloba extract - 7.5 mg, Vitamin B9 - 0.0004 mg, Biotin - 0.05 mg, Vitamin C - 75 mg, İron - 8.5 mg, İodine - 0.075 mg, Selenium - 0.05 mg	Povidon and crospovidone, Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Lactose monohydrate, Water	Vitagen İlac San. ve Tic. Ltd.Şti	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Santem B (tablet, № 30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərmən vasitəsi deyil.
Santem B	Tablet	1	Omega-3 - 90 mg, Vitamin E - 50 mg, Vitamin B1 - 1 mg, Vitamin B2 - 1.27 mg, Vitamin B6 - 2.5 mg, Vitamin B12 - 0.002 mg, Vitamin B3 - 7.5 mg, Ginkgo Biloba extract - 7.5 mg, Vitamin B9 - 0.0004 mg, Biotin - 0.05 mg, Vitamin C - 75 mg, İron - 8.5 mg, İodine - 0.075 mg, Selenium - 0.05 mg	Povidon and crospovidone, Microcrystalline cellulose, Magnesium stearate, Silicon dioxide, Lactose monohydrate, Water	Vitagen İlac San. ve Tic. Ltd.Şti	Türkiyə	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Santem B (tablet, № 30) adlı məhsul vitamin və mineralların əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərmən vasitəsi deyil.
Secret Rose Deep	inyeksiya üçün gel	1,1 ml	Hyaluronic acid - 24 mg, Lidocaine hydrochloride - 3 mg	Phosphate buffered saline (pH7.0)	YOUTHFILL Co, Ltd	Cənubi Koreya	06.03.2019	Müsbət	Secret Rose Deep, inyeksiya üçün gel,1.1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, adlı məhsul kosmetologiyada dərinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərmən vasitəsi deyil.
Secret Rose Deep	inyeksiya üçün gel	1,1 ml	Hyaluronic acid - 24 mg, Lidocaine hydrochloride - 3 mg	Phosphate buffered saline (pH7.0)	YOUTHFILL Co, Ltd	Cənubi Koreya	06.03.2019	Müsbət	Secret Rose Deep, inyeksiya üçün gel,1.1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, adlı məhsul kosmetologiyada dərinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərmən vasitəsi deyil.
Secret Rose Fine	inyeksiya üçün gel	1,1 ml	Hyaluronic acid - 24 mq, Lidocaine hydrochloride - 3 mq	Phosphate buffered saline(pH7.0)	YOUTHFILL Co, Ltd	Cənubi Koreya	06.03.2019	Müsbət	Secret Rose Fine, inyeksiya üçün gel,1.1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərmən vasitəsi deyil.
Secret Rose Fine	inyeksiya üçün gel	1,1 ml	Hyaluronic acid - 24 mq, Lidocaine hydrochloride - 3 mq	Phosphate buffered saline(pH7.0)	YOUTHFILL Co, Ltd	Cənubi Koreya	06.03.2019	Müsbət	Secret Rose Fine, inyeksiya üçün gel,1.1 ml, əvvəlcədən dokdurulmuş şprisdə N1, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərmən vasitəsi deyil.
Secret Rose Shape	inyeksiya üçün gel	1,1 ml	Hyaluronic acid - 24 mq, Lidocaine hydrochloride - 3 mq	Phosphate buffered saline(pH7.0)	YOUTHFILL Co, Ltd	Cənubi Koreya	06.03.2019	Müsbət	Secret Rose Shape, inyeksiya üçün gel,1.1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərmən vasitəsi deyil.
Secret Rose Shape	inyeksiya üçün gel	1,1 ml	Hyaluronic acid - 24 mq, Lidocaine hydrochloride - 3 mq	Phosphate buffered saline(pH7.0)	YOUTHFILL Co, Ltd	Cənubi Koreya	06.03.2019	Müsbət	Secret Rose Shape, inyeksiya üçün gel,1.1 ml, əvvəlcədən doldurulmuş şprisdə N1, adlı məhsul kosmetologiyada üz dərisinin korreksiyası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərmən vasitəsi deyil.
Sedasan	Kapsul	1	Passiflora incarnata herb extract - 100 mg, Valeriana officinalis root extract - 100 mg, Melissa officinalis leaf extract - 100 mg, Hawthorn (Crataegus spp.) leaf and flower extract 100 mg	Magnesium stearate, Microcrystalline cellulose, Gelatin	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	06.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sedasan (kapsul № 30) adlı məhsul mərkəzi sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkibi və istifadələrinə görə dərmən vasitəsi deyil.

Sedaton Plus	Kapsul	3 x 10	Passion flower (<i>Passiflora incarnata</i>) powder extract - 150 mg, Hawthorn leaves and flowers (<i>Crataegus monogyna</i>) powder extract - 150 mg, Magnesium hydroxide - 100 mg, Vitamin B6 - 2 mg	Magnesium stearate, Silicon dioxide, Gelatine, Iron oxide, Titanium dioxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	07.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sedaton plus (kapsul № 30) adlı məhsul mərkəzi sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydası" bəndində "18 yaşdan yuxarı 1 kapsul gündə 1 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Selen	Tablet	(2 x 15)	Selenium - 110 mcg (from l-selenomethionine)	Microcrystalline cellulose, magnesium salts of fatty acids, Silicon dioxide	Olimp Laboratories Sp. z.o.o	Poşa	06.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Selen (tablet №30) adlı məhsul selenin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: qablaşma üzərində "qida əlavəsi" ifadəsinin "bioloji fəallıq malik qida əlavəsi" ifadəsi ilə əvəz olunması, "dərman vasitəsi deyil" ifadəsinin əlavə olunması, məhsulun istehsal tarixi və ya neçə il müddətində yararlı olması haqqında məlumat göstərilməsi, istifadə qaydasında istifadə yaş həddinin qeyd edilməsi (14 yaşdan yuxarı) zəruridir.
Selenamax (Selenamaks)	Kapsul	(6 x 10)	Selen - 150 mq	Mikrokristallik sellüloza, Jelatin kapsula	Sepe Natural Organik Ürünler San. ve Tic. A. Ş	Türkiyə	12.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Selenamax/Selenamaks (kapsul, № 60) adlı məhsul Se mineralinin əlavə mənbəyi kimi tövsiyə edilən BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Senaval	Kapsul	3 x 10	Valerian root powder extract (<i>Valeriana officinalis</i>) - 100 mg, Hawthorn (<i>Crataegus monogyna</i>) powder extract - 80 mg, Lemon balm leaves extract (<i>Melissa officinalis</i>) - 100 mg, Magnesium aspartate - 83 mg, Potassium aspartate - 35 mg, Nicotinamide - 6 mg	Magnesium stearate, Silicon dioxide, Gelatine, Iron oxide, Titanium dioxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	07.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Senaval (kapsul № 30) adlı məhsul mərkəzi sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd: "İstifadə qaydası" bəndində "18 yaşdan yuxarı 1 kapsul gündə 1 dəfə qəbul etmək" tövsiyəsinin qeyd edilməsi zəruridir.
Simsed	Kapsul	(2x15)	Valeriana officinalis root dry extract - 70 mg, Melissa officinalis leaves dry extract - 70 mg, Passiflora incarnata herb with flowers dry extract - 35 mg, Tilia cordata flowers dry extract - 20 mg, Eschscholzia californica herb powder - 20 mg, Hypericum perforatum flowers dry extract - 20 mg, Vitamin B6 - 5 mg, Magnezium - 60 mg	Corn starch, Maqnezium stearate, Colloidal silica, Bovine gelatin	ValueMed Pharma SrL	İtaliya	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Simsed (kapsul, №30) adlı məhsul mərkəzi-sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Simsed	Kapsul	(2x15)	Valeriana officinalis root dry extract - 70 mg, Melissa officinalis leaves dry extract - 70 mg, Passiflora incarnata herb with flowers dry extract - 35 mg, Tilia cordata flowers dry extract - 20 mg, Eschscholzia californica herb powder - 20 mg, Hypericum perforatum flowers dry extract - 20 mg, Vitamin B6 - 5 mg, Magnezium - 60 mg	Corn starch, Maqnezium stearate, Colloidal silica, Bovine gelatin	ValueMed Pharma SrL	İtaliya	19.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Simsed (kapsul, №30) adlı məhsul mərkəzi-sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Sofibrom	Şərbət	120 ml	Linden (<i>Tilia cordata</i>) flowers extract - 200 mg, Althea officinalis root extract - 100 mg, Thymus vulgaris herb extract - 100 mg	Xanthan gum, Potassium sorbate, Glycerol, Sucralose, Citric acid, Purified water	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	27.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sofibrom (şərbət, 120 ml) adlı məhsul kəskin və xroniki respirator xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Sofibrom	Şərbət	120 ml	Linden (<i>Tilia cordata</i>) flowers extract - 200 mg, Althea officinalis root extract - 100 mg, Thymus vulgaris herb extract - 100 mg	Xanthan gum, Potassium sorbate, Glycerol, Sucralose, Citric acid, Purified water	KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sağ. Paz. İth. İhr. San. Tic. Ltd. Şti	Türkiyə	27.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Sofibrom (şərbət, 120 ml) adlı məhsul kəskin və xroniki respirator xəstəliklərin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.

Stamax	Kapsul	(2 x 15)	Extr Oxycoccus - 80 mg, Extr Arctostaphylos Uvae ursi 4:1 - 80 mg, Orthosiphonis Folium Extr. - 72.6 mg, Sonchi folium Extr. - 72.6 mg, Sericocalycis Folium Extr - 80 mg, Alpinia officinarum Extr. - 66 mg, Imperatae Rhizoma Extr. - 33 mg, Cubebae fructus Extr. - 9.9 mg, Carica papaya Extr - 9.9 mg, Phyllanthi Herba - 66 mg	Maltodextrin, Silicon dioxide, Magnesium stearate	Par Pak doo	Serbiya	18.03.2019	Xitam verilen müraciyetler	Ekspertizanın bir kısmı laboratoriya sınavlarından ibaret idi ve müeyyen olmuşdur ki, məhsulun orta çəkisi normativ sənədlərdə göstərilənlə uyğun gəlir. - İstifadə üzrə təlimat və qablaşdırma müvafiq BFMQƏ-ə dair normativ qaydalar üzrə tərtib olunmayıb. -İstehsalçı tərəfindən məhsulun tərkibinə dair təqdim olunmuş sənədə bitki ingredientlərinin bəzələrinin hazırlanmasında istifadə olunan xammal (kok, ot, çiçək və d.) və alınmış ekstraktların hansı bioloji fəal maddəyə görə standartlaşdırılması göstərilməyib (bu səbəbdən həmin ingredientin dozasının BFMQƏ-ə uyğun olmasını təyin etmək mümkün deyil); -Məhsulun böyüklərə təyin olunması zəruridir, lakin, 12 yaşdan tövsiyə olunur və bu təyinatə dair müvafiq sənədlər təqdim olunmayıb. Həmçinin, məhsulun qəbul müddəti 3-4 həftə olduğu halda, onun tərkibində Arctostaphylos Uvae ursi bitkisi var və bu bitki 1-2 həftədən çox istifadə olunduğu halda böyrəklərin qişənməsinə səbəb olur.
Strepsore Bal + Limon	sorma tablet	(3 x 12)	Menthol - 0.51%, Honey - 0.14%, Lemon extract - 0.10%	Sugar, Glucose, Food colours	İND Trade International	Hindistan	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Strepsore Bal + Limon (tablet №36) adlı məhsul boğaz ağrısı və öskürək zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müeyyen edilən birdefəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Strepsore Mentol + Evkalipt	sorma tablet	(3 x 12)	Menthol - 0.51%, Eucalyptus oil - 0.79%	Sugar, Glucose, Food colours	İND Trade International	Hindistan	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Strepsore Mentol + Evkalipt (tablet №36) adlı məhsul boğaz ağrısı və öskürək zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müeyyen edilən birdefəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Strepsore Mentol + Portağal	sorma tablet	(3 x 12)	Menthol - 0.51%, Orange flavour - 0.10%	Sugar, Glucose, Food colours, Citric acid	İND Trade International	Hindistan	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Strepsore Mentol + Portağal (tablet №36) adlı məhsul boğaz ağrısı və öskürək zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müeyyen edilən birdefəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Strepsore Zəncəfil + Mentol	sorma tablet	(3 x 12)	Menthol - 0.51%, Ginger extract - 0.15%	Sugar, Glucose, Food colours	İND Trade International	Hindistan	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Strepsore Zəncəfil + Mentol (tablet №36) adlı məhsul boğaz ağrısı və öskürək zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müeyyen edilən birdefəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Stresonorm	Kapsul	(6x10)	Gündüz kapsulun tərkibi: Hypericum perforatum L. herba - 40 mg, Leonurus cardiaca L. herba - 40 mg, Mentha x piperita L - 20 mg, Vitamin B6 - 2 mg, Vitamin B1 - 1.5 mg, Rutin - 8 mg. Gece kapsulun tərkibi: Eschscholzia californica Cham.herba - 100 mg, Passiflora incarnata L.herba - 55 mg, Rutin - 5 mg	Corn starch, Magnesium stearate, Microcrystalline cellulose	Vitapharm-Com	Moldova	12.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Stresnorm (kapsul, N 60) adlı məhsul mərkəzi-sinir sistemini sakitləşdirəcək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müeyyen edilən birdefəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Stresonorm	Kapsul	(6x10)	Gündüz kapsulun tərkibi: Hypericum perforatum L. herba - 40 mg, Leonurus cardiaca L. herba - 40 mg, Mentha x piperita L - 20 mg, Vitamin B6 - 2 mg, Vitamin B1 - 1.5 mg, Rutin - 8 mg. Gece kapsulun tərkibi: Eschscholzia californica Cham.herba - 100 mg, Passiflora incarnata L.herba - 55 mg, Rutin - 5 mg	Corn starch, Magnesium stearate, Microcrystalline cellulose	Vitapharm-Com	Moldova	12.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Stresnorm (kapsul, N 60) adlı məhsul mərkəzi-sinir sistemini sakitləşdirəcək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müeyyen edilən birdefəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Superior Amino 2222	Tablet	1	Essential Amino Acids (EAAs) (Tryptophan, Valine, Threonine, Isoleucine, Leucine, Lysine, Phenylalanine, Methionine) - 937 mg, Conditionally Essential Amino Acids (CAAs) (Arginine, Cystine, Tyrosine, Histidine, Proline, Glutamine, Glutamic acid) - 778 mg, Nonessential Amino Acids (NAAs) (Aspartic Acid, Serine, Glycine, Alanine) - 507 mg	Croscarmellose sodium, Palmitic acid, Stearic acid, Silica, Hydroxypropyl methylcellulose, Polydextrose, Medium chain triglycerides, Soy lecithin	Optimum Nutrition	ABŞ	01.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Superior Amino 2222 (tablet №320) adlı məhsul idmançılar üçün qida rasionunu zənginləşdirmək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Tenite	Şərbət	120 ml	Gamma aminobutyric acid - 75 mg, Vitamin B6 – 0.5 mg, Vitamin B3 – 0.75 mg, Magnesium hidroksid – 11.99 mg (5 mg Mg), İnositol - 10 mg	Xanthan gum, Potassium sorbate, Banana flavour, Glucose-fructose, Citric acid, Black carrot extract, Purified water	Koç Pharmaceuticals Co.Ltd	Türkiyə	06.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Tenite (şərbət 120 ml) adlı məhsul MSS-in funksional fəaliyyətini yaxşılaşdırılması məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.

Tomato Soup With Basil F1539	toz	672 q	tomat tozu (31,5%, lıkopen 0,06%, İspaniyadan gətirilən), pendir suyunun tozu, maltodekstrin, pendir suyunun zülal konsentrasiyası, qatıq tozu, inulin (5,2%), stabilizator [modifikasiya edilmiş nişasta (kartof)], yaşıl noxud zülalı, bitki mənşəli zülal hidrolizat (tərkibində soya mövcuddur), qurudulmuş yumurta ağının tozu, duz konsistensiya artırıcı (guar gam), ətləndirici, emulqator [lesitinlər (soya)], çuğundur kökü suyunun tozu (Beta vulgaris), qurudulmuş kəklikotu (Origanum vulgare) (0,5%), turşuluğu nizamlayıcı (dipotasyum fosfat), ətləndirici, palma yağı, təbii soğan ətri, təbii qara istiot ətri.	ayrıca göstərilməyib	Aminolabs Deutschland GmbH	Almaniya	18.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Tomato Soup With Basil F1539(paket, 672 qr) adlı məhsul xüsusi pəhriz qidası olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Trio Sinerji	Kapsul	4 x 15	Omega-3 unsaturated fatty acids (EPA - 90 mg, DHA - 60 mg) - 500 mg, Ginkgo biloba leaf extract - 50 mg, Selenium - 50 mcg	Silicon dioxide, Soya lecithin, Gelatin, Glycerol, Copper complexes of chlorophyll, Titanium dioxide, Water	Fortex Nutraceuticals LTD	Bolqarıstan	15.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Trio Sinerji (kapsul, №60) adlı məhsul beyin qan dövrənini yaxşılaşdırmaq üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda "əks göstərişlər" bölməsində "18 yaşdan aşağı şəxslərə əks göstərişdir" yazısının qeyd edilməsi tövsiyə olunur.
Unespro	Tablet	1	Pumpkin seed oil – 150 mg, Saw Palmetto (lap. Saw palmetto, used part - fruits) - 100 mg, Pollen – 100 mg, L-arginine - 80 mg, Vitamin E – 36 mg, Zinc (Zn) – 22.5 mg, Selen (Se) – 15 mcg	Microcrystalline Cellulose, Stearic Acid, Silica, Magnesium Stearate, Hydroxypropyl Methylcellulose	GH YILDIZ İLAÇ VE KOZMETİK SANAYİ TİCARET LTD.ŞTİ.	Türkiyə	12.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Unespro (tablet №30) adlı məhsul prostat vəzinin hiperplaziya və adenomasi zamanı köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil.
Unisept Mouthwash (Unisept Ağizyaxalıcı)	məhlul	1,5 L	Urea Peroxide 4.3 %	Glycerin, Propylene Glycol, Sorbitol Sol 70%, Disodium EDTA, Poloxamer 407, Methyl salicylate, Menthol, Water Purified, Phosphoric Acid 85%	Intermed S.A. Pharmaceutical Laboratories	Yunanıstan	06.03.2019	Müsbət	Unisept Mouthwash, yerli istifadə üçün məhlul, 1.5 l, konteynerdə N1, adlı məhsul ağız boşluğunun gigiyenası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Unisept Mouthwash (Unisept Ağizyaxalıcı)	məhlul	1,5 L	Urea Peroxide 4.3 %	Glycerin, Propylene Glycol, Sorbitol Sol 70%, Disodium EDTA, Poloxamer 407, Methyl salicylate, Menthol, Water Purified, Phosphoric Acid 85%	Intermed S.A. Pharmaceutical Laboratories	Yunanıstan	06.03.2019	Müsbət	Unisept Mouthwash, yerli istifadə üçün məhlul, 1.5 l, konteynerdə N1, adlı məhsul ağız boşluğunun gigiyenası üçün istifadə olunan tibbi vasitələrə aid olub, tərkibi və istifadə göstərişlərinə əsasən dərman vasitəsi deyil.
Unkarin	Kapsul	-	pişik dırnağının qabığı, kartof nişastası, □ (yumrulanmaq əleyhinə) talk, maqnezium stearat		Artlayf	Rusiya	19.03.2019	Xitam verilən müraciətlər	"Art Layf-M" şirkətinin 04.02.19-cu il tarixli məktubuna cavab olaraq bildiririk ki, Rusiyanın "Art Layf" şirkətinin istehsalı olan Unkarin (kapsul, № 90) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair keçirilmiş müvafiq ekspertiza zamanı müəyyən edilmişdir ki, məhsula dair təqdim olunmuş sənədlər ilə laborator ekspertizanın nəticələri arasında uyğunsuzluq var. Belə ki, məhsulun laborator ekspertizası zamanı orta çəkisi 0.5201 q (NS-ə əsasən 0.540-0.660 q) olaraq aşkar edilmişdir. Həmçinin, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-n 6-cı bəndinin tələblərinə uyğun olaraq tərtib edilməmişdir (Bax Pharma.az). Qeyd olunan uyğunsuzluğu nəzərə alaraq bildirilir ki, təqdim olunmuş məhsulun dərman vasitəsi olub-olmamasına dair ekspertiza rəyi vermək mümkün deyil. Bu səbəbdən xahiş olunur ki, göstərilmiş uyğunsuzluqların səbəbləri araşdırılsın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına əsasən yenidən təqdim edilmişdir.
Unkarin	Kapsul	-	pişik dırnağının qabığı, kartof nişastası, □ (yumrulanmaq əleyhinə) talk, maqnezium stearat		Artlayf	Rusiya	19.03.2019	Xitam verilən müraciətlər	"Art Layf-M" şirkətinin 04.02.19-cu il tarixli məktubuna cavab olaraq bildiririk ki, Rusiyanın "Art Layf" şirkətinin istehsalı olan Unkarin (kapsul, № 90) adlı məhsulun dərman vasitələrinə aid olub-olmamasına dair keçirilmiş müvafiq ekspertiza zamanı müəyyən edilmişdir ki, məhsula dair təqdim olunmuş sənədlər ilə laborator ekspertizanın nəticələri arasında uyğunsuzluq var. Belə ki, məhsulun laborator ekspertizası zamanı orta çəkisi 0.5201 q (NS-ə əsasən 0.540-0.660 q) olaraq aşkar edilmişdir. Həmçinin, Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi QAYDASI"-n 6-cı bəndinin tələblərinə uyğun olaraq tərtib edilməmişdir (Bax Pharma.az). Qeyd olunan uyğunsuzluğu nəzərə alaraq bildirilir ki, təqdim olunmuş məhsulun dərman vasitəsi olub-olmamasına dair ekspertiza rəyi vermək mümkün deyil. Bu səbəbdən xahiş olunur ki, göstərilmiş uyğunsuzluqların səbəbləri araşdırılsın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 iyul tarixli 287 nömrəli qərarı ilə təsdiq edilmiş "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi" Qaydalarına əsasən yenidən təqdim edilmişdir.

Venatura Maqnezium və B6 Vitamini	Tablet		Magnesium citrate (Magnesium 200 mg) - 1333.3 mg, Vitamin B6 (Pyridoxine HCL) - 10 mg	Microcrystalline cellulose, Croscarmellose sodium, Magnesium stearate, Silicon dioxide	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	06.03.2019	Mənfi	Ekspertizaya təqdim edilmiş Venatura Maqnezium və B6 Vitamini (tablet № 60) adlı məhsul tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan B6 vitamini gündəlik istehlakın yol verilən maksimal istehlak həddini aşır. Bundan başqa, məhsulə dair təqdim olunmuş sənədlər ilə laborator ekspertizanın nəticələri arasında uyğunsuzluq var. Belə ki, məhsulun laborator ekspertizası zamanı orta çəkisi 1.8880 q (NS-ə əsasən 1.5675 - 1.7325 mq) olaraq aşkar edilmişdir.
Venatura Maqnezium və B6 Vitamini	Tablet		Magnesium citrate (Magnesium 200 mg) - 1333.3 mg, Vitamin B6 (Pyridoxine HCL) - 10 mg	Microcrystalline cellulose, Croscarmellose sodium, Magnesium stearate, Silicon dioxide	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	06.03.2019	Mənfi	Ekspertizaya təqdim edilmiş Venatura Maqnezium və B6 Vitamini (tablet № 60) adlı məhsul tərkib və istifadə göstərişlərinə əsasən dərman vasitəsidir. Belə ki, məhsulun tərkibində olan B6 vitamini gündəlik istehlakın yol verilən maksimal istehlak həddini aşır. Bundan başqa, məhsulə dair təqdim olunmuş sənədlər ilə laborator ekspertizanın nəticələri arasında uyğunsuzluq var. Belə ki, məhsulun laborator ekspertizası zamanı orta çəkisi 1.8880 q (NS-ə əsasən 1.5675 - 1.7325 mq) olaraq aşkar edilmişdir.
VeNatura Vitamin D3	Damcı	20 ml	Vitamin D3 (Cholecalciferol) - 25 mkg (1000 BV)	Olive oil	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	19.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən VeNatura Vitamin D3 (daxilə qəbul üçün məhlul - damcı, 20 ml) adlı məhsul D3 vitaminin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan ingredientlərin dozaları gündəlik istehlakın yuxarı yol verilən həddini aşmır və öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil.
Vitaglukan	Şərbət	100 ml	1,3-1,6 Beta Qlükan 60mq; B1 vitamini (Tiamin) 0,1 mq; B3 vitamini (Niasin) 1,4 mq; B5 vitamini (Pantoten t.-su) 0,5 mq; B6 vitamini (Piridoksin) 0,2mq; B7 vitamini (Biotin) 1,3mq; B9 vitamini (Fol turşusu) 10 mq; B12 vitamini (Sianokobalamin) 0,1 mq; C vitamini (Askorbin turşusu) 30 mq.	su, qaragilə şirəsi, oliqofruktuza, steviya, setrariya konsentratı	Saşera-Med MMC	Rusiya	28.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitaglukan (şərbət, 100 ml) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda və qablaşdırmada köməkçi maddələr hamısı göstərilən istehlakın tədqiqatında uyğun olaraq. İstifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyin"; "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Hamilelik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" ifadələrini əlavə olunsun. □
Vitaglukan	Şərbət	100 ml	1,3-1,6 Beta Qlükan 60mq; B1 vitamini (Tiamin) 0,1 mq; B3 vitamini (Niasin) 1,4 mq; B5 vitamini (Pantoten t.-su) 0,5 mq; B6 vitamini (Piridoksin) 0,2mq; B7 vitamini (Biotin) 1,3mq; B9 vitamini (Fol turşusu) 10 mq; B12 vitamini (Sianokobalamin) 0,1 mq; C vitamini (Askorbin turşusu) 30 mq.	su, qaragilə şirəsi, oliqofruktuza, steviya, setrariya konsentratı	Saşera-Med MMC	Rusiya	28.03.2019	Müsbət	Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitaglukan (şərbət, 100 ml) adlı məhsul immün sisteminin fəaliyyətini yaxşılaşdıran vasitə kimi tövsiyə olunan BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd: İstifadə üzrə təlimatda və qablaşdırmada köməkçi maddələr hamısı göstərilən istehlakın tədqiqatında uyğun olaraq. İstifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz"; "Tövsiyə edilən sutkalıq dozaları keçməyin"; "BFMQƏ normal qidalanmanı əvəz etmir"; "Hamilelik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin" ifadələrini əlavə olunsun. □
Vocalzone Throat Pastilles Original	sorma tablet	2 x 12	Myrrh tincture - 10.6 mg, Peppermint oil - 4.9 mg, Levo menthol - 9.6 mg, Licorice extract - 10.6 mg	Modified starch (Tapioca, Maize), Gum Acacia, Sugar, Glucosa syrup, Sorbitol, Sucralose, Lemon oil flavour, Honey flavour, Blackcurrant flavour, Vegetable carbon, Mixed carotenes (Coconut oil, Glycerol), Anthocyanins, Carnuba wax	Kestrel Medical Limited	İngiltərə	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Vocalzone Throat Pastilles Original (tablet №24) adlı məhsul boğazda yaranan qıcıqlanmanı və quruluğu aradan qaldırmağa kömək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə zamanı istifadə qaydasında göstərilən istifadə yaş həddində dəyişiklik edilməsi (böyüklər), qablaşmanın üzərində "Bioloji fəallığı məlik qida əlavəsi", "Dərman vasitəsi deyildir" ifadələrinin əlavə olunması zəruridir.
Vocalzone Throat Pastilles Original	sorma tablet	2 x 12	Myrrh tincture - 10.6 mg, Peppermint oil - 4.9 mg, Levo menthol - 9.6 mg, Licorice extract - 10.6 mg	Modified starch (Tapioca, Maize), Gum Acacia, Sugar, Glucosa syrup, Sorbitol, Sucralose, Lemon oil flavour, Honey flavour, Blackcurrant flavour, Vegetable carbon, Mixed carotenes (Coconut oil, Glycerol), Anthocyanins, Carnuba wax	Kestrel Medical Limited	İngiltərə	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Vocalzone Throat Pastilles Original (tablet №24) adlı məhsul boğazda yaranan qıcıqlanmanı və quruluğu aradan qaldırmağa kömək məqsədilə tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən birdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: İstifadə zamanı istifadə qaydasında göstərilən istifadə yaş həddində dəyişiklik edilməsi (böyüklər), qablaşmanın üzərində "Bioloji fəallığı məlik qida əlavəsi", "Dərman vasitəsi deyildir" ifadələrinin əlavə olunması zəruridir.

Vomita	Kapsul	3 x 10	Magnesium oxide (eq.to Magnesium 100 mg) - 170 mg, Valeriana officinalis root dry extract - 60 mg, Zingiber officinale rhizome powder - 50 mg, Vitamin B6 - 2.5 mg	Microcrystalline cellulose, Silicon dioxide, Magnesium stearate, Gelatine, Titanium dioxide, Iron oxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Vomita (kapsul № 30) adlı məhsul mərkəzi sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Vomita	Kapsul	3 x 10	Magnesium oxide (eq.to Magnesium 100 mg) - 170 mg, Valeriana officinalis root dry extract - 60 mg, Zingiber officinale rhizome powder - 50 mg, Vitamin B6 - 2.5 mg	Microcrystalline cellulose, Silicon dioxide, Magnesium stearate, Gelatine, Titanium dioxide, Iron oxide	Fortex Nutraceutical LTD	Bolqarıstan	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Vomita (kapsul № 30) adlı məhsul mərkəzi sinir sistemini sakitləşdirmək üçün tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil.
Wellness Natural Balance Soup Tomato & Basil (Wellness Natural Balans Sup Tomat və Reyhan)	toz	420 q	Pea protein – 18.1%, Soya protein – 17.9%, Tomato powder - 17.9%, Fructose – 16.2%, Maize starch – 12.4%, Salt – 5.4%, Potato protein – 2.5%, Fibre (inulin) – 1.7%, Rape seed oil – 1.4%, Dried Basil – 0.4%, Black pepper – 0.175%.	Tomato-Basil flavour, Citric acid, Colour (Paprika extract)	Atlantic Multipower Germany GmbH&Co.OHG	Almaniya	07.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Wellness Natural Balance Soup Tomato & Basil (toz 420q) adlı məhsul protein, qida lifləri və doymamış yağ turşuları ilə zəngin olan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: Qablaşma üzərində olan informasiyalar xarici dil ilə yanaşı Azərbaycan dilində də olmalıdır, məhsulun istifadə yaş həddinin göstərilməsi zəruridir (14 yaşdan yuxarı və ya böyük). Təqdim olunmuş sənədlər və hazır məhsulun nümunəsinin ekspertizasının nəticəsinə əsasən Vitamiki/Vitamikli (daxilə qəbul üçün məhlul-damcı, 5 ml) adlı məhsul südəmə və kiçik uşaqlarda həzm prosesini yaxşılaşdırən BFMQƏ olub, onun tərkibində olan təsiredici ingredientlərin gündəlik dozaları, onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil və məhsul öz tərkibi və istifadə qaydalarına görə dərman vasitəsi deyil. Qeyd:İstifadə üzrə təlimatda "Tərkibində hər hansı komponentə qarşı yüksək həssaslıq" mətnli "əks göstərişlər bəndinə əlavə etmək."Digər məlumatlar bəndinə " Xəstəliklər zamanı həkimlə məsləhətləşmək zəruridir" yazısını əlavə etmək
Vitamikli(Vitamikli)	damcı	5 ml	Liofilizə olunmuş bakteriyalar(Lactobacillus acidophilus, Lactobacillus casei, Lactobacillus rhamnosus, Bifidobacterium breve,Lactobacillus plantarum, Bifidobacterium bifidum, Bifidobacterium longum, Lactobacillus helveticus, Lactococcus lactis, Streptococcus thermophilus.)-5x10 CFU	stabilizator:yağ turşularının mono və diqisirləri	Colfarm S.A	Poşa	14.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Xoleqon (tablet, №90) adlı məhsul qaraciyər və öd yolları xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd1: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası" 6-cı bəndinə uyğun tərtib edilmiş istifadə üzrə təlimatda və stikerdə qeyd edilmiş bitki mənşəli ingredientlərin tərcüməsinin bir daha nəzərdən keçirilməsi zəruridir.
Xoleqon	Tablet		Populus tremula extract - 100 mg, Helicrysum arenarium flos extract - 50 mg, Valeriana officinalis root extract - 50 mg, Mentha piperita leaf extract - 50 mg, Achillea millefolium herba extract - 12.5 mg	Microcrystalline cellulose, Starch, Hydroxypropylmethylcellulose, Maltodextrin, Titanium dioxide, Polyethylenedioxide, Iron oxide (yellow)	Artlayf	Rusiya	18.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Xoleqon (tablet, №90) adlı məhsul qaraciyər və öd yolları xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd1: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası" 6-cı bəndinə uyğun tərtib edilmiş istifadə üzrə təlimatda və stikerdə qeyd edilmiş bitki mənşəli ingredientlərin tərcüməsinin bir daha nəzərdən keçirilməsi zəruridir.
Xoleqon	Tablet		Populus tremula extract - 100 mg, Helicrysum arenarium flos extract - 50 mg, Valeriana officinalis root extract - 50 mg, Mentha piperita leaf extract - 50 mg, Achillea millefolium herba extract - 12.5 mg	Microcrystalline cellulose, Starch, Hydroxypropylmethylcellulose, Maltodextrin, Titanium dioxide, Polyethylenedioxide, Iron oxide (yellow)	Artlayf	Rusiya	18.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Xoleqon (tablet, №90) adlı məhsul qaraciyər və öd yolları xəstəliklərinin müalicəsində köməkçi vasitə kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların dərman vasitələri kimi qəbul edilməsi zamanı müəyyən edilən bərdəfəlik terapevtik dozalardan yüksək deyil, tərkib və istifadələrinə görə dərman vasitəsi deyil. Qeyd1: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatın "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası" 6-cı bəndinə uyğun tərtib edilmiş istifadə üzrə təlimatda və stikerdə qeyd edilmiş bitki mənşəli ingredientlərin tərcüməsinin bir daha nəzərdən keçirilməsi zəruridir.
Zefol A	Kapsul	2 x 15	Folic acid (Pteroylglutamic acid) - 400 mcg	Magnesium stearate, Fibrex, Gelatine	Solepharm Pharmaceuticals Ltd	Latviya	07.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Zefol-A (kapsul № 30) adlı məhsul fol turşusunun əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil. Qeyd: Azərbaycan dilində tərtib edilmiş istifadə üzrə təlimatda "Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz", "Tövsiyə edilən sutkalıq dozanı keçməyin", "BFMQƏ normal qidalanmanı əvəz etmir", "Hamilik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin". yazılarının qeyd edilməsi zəruridir.
Zinconet C	Şərbət	150 ml	Vitamin C - 50 mg, Zinc - 10 mg	Deionized water, Sugar, Sorbitol (E 420), Orange flavour (S2695-E/01), Potassium sorbate (E 202), Macrogol-Glycerolhydroxystearat, Sodium hydroxide (E 524), Sunset yellow (E 110)	Vefa İlaç San. və Tic. Ltd. Şti	Türkiyə	13.03.2019	Müsbət	Ekspertizaya təqdim olunmuş Zinconet C (şərbət 150 ml) adlı məhsul vitamin C və sinkin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ olub, tərkibində olan təsiredici maddələrin gündəlik dozaları onların gündəlik istehlakının yuxarı yol verilən həddini aşmır və tərkib ilə istifadə göstərişinə görə dərman vasitəsi deyil.